

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NƏSİMİ adına DİLÇİLİK İNSTITUTU

---

*Əlyazması hüququnda*

ABBASOVA AFƏT MUSA qızı

MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ  
ANTROPONİMLƏRİN  
STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ  
(İngilis və Azərbaycan antroponimiyaları əsasında)

10.02.19 – *Dil nəzəriyyəsi*

Filologiya elmləri doktoru alimlik dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKİ – 2005

Dissertasiya Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasında yerinə yetirilmişdir.

<b>Rəsmi opponentlər:</b>	Z.N.Verdiyeva, Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
	A.M.Qurbanov, Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
	H.M.Zərbəliyev, filologiya elmləri doktoru, professor

**Aparıcı təşkilat:** Bakı Dövlət Universiteti

Müdafisə "6" dekabr 2005-ci il tarixdə saat 14<sup>00</sup> Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nözdində filologiya elmləri doktoru və namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən (D.01.141) Dissertasiya Şurasının iclasında olacaqdır.

**Ünvan:** 370143, Hüseyn Cavid prospekti, 31, 5-ci mərtabə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu.

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında tanış olmaq olar.

Avtoreferat "5" noyabr 2005-ci ildə göndərilmişdir.

**Dissertasiya Şurasının elmi katibi,**  
**filologiya elmləri doktoru,**  
**professor:**

Q.İ.Məşadiyev

*21.11.2005*

## DİSSERTASYANIN ÜMÜMİ SƏCİYYƏSİ

**Mövzunun aktuallığı.** Dünya xalqlarının folklorunda, mədəniyyətində, etik-fəlsəfi baxışlarında ümumi olan, yaxud bir-birinə yaxın görünən cəhətlər çoxdur. Bu cür uyğunluqların ve oxşarlıqların öz izini buraxdığını faktlardan biri de şəxs adları sayıla bilər. Dünyada şəxs adları olmayan və bu adlardan istifadə etmeyen heç bir xalq və dil yoxdur. Bu baxımdan şəxs adları en sabit universaliya sayılır. Bütün xalqların dillerinde mövcud olan eyni faktın və hadisənin öyrənilmesi, onların müxtəlif sistemli dillərdəki vəziyyətinin müqayiseli şəkildə tədqiq edilmesi dil nəzərliyəsi üçün yenl qıymətli müddeələr irəli sürmeye imkan verir.

Hazırda Azerbaycan Respublikasının öz dövlət müstəqilliyini barpa etdiyi və dünya ölkəleri ilə elmi, mədəni, iqtisadi, siyasi integrasiyaya qoşulduğu bir dövrdə qarşıda duran en mühüm vəzifelərdən biri eməkdaşlıq etdiyimiz tərəfi hər cəhətdən öyrənmək, onun dilini, mədəniyyətini, etnoqrafiyasını, etik-fəlsəfi dünya görüşünü bilmək, eyni zamanda Azərbaycanı və Azərbaycan xalqını ona tanıtmak, xalqlarımız arasında ümumi olanları aşkara çıxarmaq yolu ilə qarşı tərəflə insani əlaqələrin güclənməsinə nail olmaqdır. Dilçilik elmi də bu istiqamətdə öz töhfəsini vera bilər.

Bu gün ingilis xalqı ilə, elecə də ingilis dilində danışan xalqlarla birbaşa əlaqələrin gücləndirilməsinə daha böyük ehtiyac vardır. Bu xalqları daha yaxından tanımaq, özümüzü onlara daha yaxşı tanıtmak üçün münbit şərait yaranmışdır. Respublikamızda ingilis dilinin daha kamil şəkildə öyrənilməsinə ciddi fikir verilir. Universitetlərde amerikaşunaslıq və britaniyaşunaslıq fənlərinin tədrisi ingilislerin və ingilisdilli xalqların heyat və mösəli ilə bağlı mövzuların hərtərəfli öyrənilməsinə imkan verir. Mütəxəssis hazırlığında həmin sahədə mövzuların daha da zənginləşdirilməsi üçün ingilislerin və ingilisdilli xalqların tarixi, dili, mədəniyyəti, etnoqrafiyası, etik-fəlsəfi düşüncə tərzi ilə six əlaqədar olan şəxs adlarının bir sistem halında öyrənilmesi aktual məsələlərdən biridir. Bu sistemin Azərbaycan antroponimiyası ilə müqayiseli tədqiqi, bir tərefdən, ümumi olanın üzə çıxarılmasına, digər tərefdən isə, mövzunun daha yaxşı mənimsenilməsinə xidmət edir.

İngilis və Azərbaycan şəxs adları sistemlərinin müqayiseli şəkildə öyrənilməsi, onların yaranma esasının, yollarının və üsullarının, semantik (apelyativ) mənasının, dilde və nitqdə işlədirilməsi üçün ingilislerin və ingilisdilli xalqların tarixi, dili, mədəniyyəti, etnoqrafiyası, etik-fəlsəfi düşüncə tərzi ilə six əlaqədar olan şəxs adlarının bir sistem halında öyrənilmesi aktual məsələlərdən biridir. Bu sistemin Azərbaycan antroponimiyası ilə müqayiseli tədqiqi, bir tərefdən, ümumi olanın üzə çıxarılmasına, digər tərefdən isə, mövzunun daha yaxşı mənimsenilməsinə xidmət edir.

İnsanlar və xalqlar bir-biri ilə ilk növbədə məhz adları ilə tanış olurlar. Buna görə də her şeydən qabaq adların başa düşülməsi, qavranılıb yadda saxlanması vacib məsələdir. Bu baxımdan ingilis və Azərbaycan şəxs adlarının mə-

nasının, struktur modellerinin ve nitqda işlədilmə xüsusiyyetlerinin tədqiqi, elecə da bütün bunların qarşılıqlı şəraitde təbliği ingilis şəxs adlarının azərbaycanlılar, Azərbaycan şəxs adlarının isə ingilisler (ingilisdilli xalqlar) arasında tanınmasına, yadda saxlanmasına, müxtəlif məqamlarda kütləvi şəkildə işlədilməsinə kömək edir.

**Tədqiqatın məqsəd və vəzifələri.** Tədqiqat işinin esas məqsədi ingilis və Azərbaycan şəxs adlarının struktur və semantik xüsusiyyətlərini müqayiseli şəkildə öyrənməklə onların eyni, oxşar və fərqli cəhətlerini müəyyənleşdirməkdir. Bu məqsədlə dissertasiyada aşağıdakı vəzifələr yerinə yetirilmişdir:

1) Ingilis və Azərbaycan şəxs adlarının seçilmesi ilə bağlı iki xalqın adqyma adət və ənənələri işıqlandırılmışdır;

2) Ingilis və Azərbaycan şəxs adlarının işlədilmə dairəsinə, obyekte, yaranma əsasına (semantikasına), mənşeyinə və strukturuna görə təsnifatı verilmişdir;

3) Ingilis və Azərbaycan əlavə əsas ad kateqoriyaları və köməkçi ad kateqoriyaları qarşılıqlı-müqayisəli şəkildə tədqiq edilmişdir;

4) Ingilis və Azərbaycan antroponimlərinin struktur xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmişdir;

5) Ingilis və Azərbaycan antroponimlərinin işlədilmə dairesi, onların ifade və məzmun planı təhlil edilmişdir.

**Mövzunun öyrənilmə səviyyəsi.** Azərbaycan dilçiliyində indiyedək milli antroponimiya sistemi A.Qurbanov, M.Adilov, Ş.Sədiyev, Z.Verdiyeva, Z.Sadıqov, A.Paşayev, M.Çobanov və b. tərəfindən kifayət qədər geniş elmi-nəzərlə şəkildə öyrənilmiş, bir sıra leksikoqrafik mənbələrdə təsbil edilmişdir.

Ingilis antroponimiyası haqqında Avropa və Amerika alimlərinin çoxsaylı əsərlər yazdıqları məlum olsa da, bu bərədə əsas məlumat internet sistemində toplanmışdır. Ingilis adları ilə bağlı faktinqrafik mənbə kimi P.Rini, E.Smit, E.Uitkomb və A.Ribakinin lügətlərindən istifadə edilmişdir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, indiyə qədər Azərbaycanda antroponimlərin müqayisəli tədqiqinə aid heç bir iri hacmli elmi-tədqiqat işi yazılmamışdır.

**Tədqiqatın elmi yeniliyi.** Aristotelin hamı tərəfindən qəbul edilmiş ifadəsi-ne görə, elm müxtəlifliklərin və oxşarlıqların üzə çıxarılmasından başlanır. Dissertasiyada ilk dəfə olaraq Ingilis və Azərbaycan antroponimlərinin semantik və struktur fərqlərini və oxşarlıqlarını müəyyənleştirmək üçün müxtəlif prinsiplərə əsaslanan bütün mümkün təsnifatlar kompleks şəkildə verilmişdir.

İki xalqın antroponimik sistemlerinin müxtəlif inkişaf mərhələlərində vəziyyəti stratıqrafik təhlil edilmişdir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, "heç də hər bir ad formasının dəqiq xronologiyasını vermək mümkün deyildir";<sup>1</sup> dissertasiyada bu həddən arlıq çatın məsala yalnız əvvəlki tədqiqatlarda elde

<sup>1</sup> А.В.Суперанская, В.Э.Сталтмане, Н.В.Подольская, А.Х.Султанов. Теория и методика ономастических исследований М., 1986, с.203.

edilmiş faktografik məlumatlar esasında həll edilmişdir.

**Müdafiəyə çıxarılan əsas müddəalar.** İngilis və Azərbaycan antroponimlərinin struktur-semantik xüsusiyyətləri ilə bağlı aşağıdakı müddəalar müdafiəyə çıxarılır:

- Bir-birindən uzaq məsafədə yaşamasına, tamamilə ferqli mədəniyyətlərə malik olmasına baxmayaraq, ingilis və Azərbaycan xalqlarının antroponim sistemlərində, ayrı-ayrı şəxs adları arasında fonetik, semantik, eləcə də rəsmi və qeyri-rəsmi veziyətlərdə işlədilmə xüsusiyyətine görə əslubi oxşarlıqlar vardır; bu İngilis və Azərbaycan xalqlarının dil və təfəkkür səviyyəsində yaxın və ya ortaç cəhətlərini eks etdirən amil kimi qiymətləndirilə bilər;

- İngilis və Azərbaycan antroponimlərinin semantikası onların struktur xüsusiyyətlərinin dəqiqləşdirilməsi yolu ilə aşkara çıxarıla bilər; bu məqsədlə iki dilin şəxs adlarının bir-biri ilə müqayisəli şəkildə müxtəlif aspektlərdə təsnif edilməsi onların bir sıra ortaç leksik-semantik qruplarını müəyyənəşdirməyə imkan verir;

- İngilis və Azərbaycan antroponimlərinin semantik-əslubi xüsusiyyətləri onların rəsmi və qeyri-rəsmi veziyətlərdə nitqdə işlədilmə dairesində öz ekinin tapır; şifahi nitqdə və yazılı bedii ədəbiyyatda adların işlədilməsinin her iki dildə eyni və bir-birindən fərqlənen bir sıra xüsusiyyətləri vardır;

- İngilis və Azərbaycan antroponimiyalarında ister əsas, isterse də köməkçi ad kateqoriyaları arasında ferqli xüsusiyyətlər müşahidə edilir, lakin buna baxmayaraq, bir antroponimik modeldə lakuna kimi təzahür edən komponent dildərində başqa ad kateqoriyasının köməklə ilə doldurulur və beləliklə, her iki dilin antroponimik sistemi rəsmi səviyyədə minimum üç komponentdən ibarət formada təzahür edir; nitqdə işlədilmə zamanı bu komponentlərin sayı azalır və ya titul və ləqəblər hesabına arta bilir;

- İngilis və Azərbaycan şəxs adları quruluşuna görə üç yera bölünür, lakin Azərbaycan antroponimiyasındaki düzəltmə söz formasının yeri İngilis antroponimiyasında ixtisar adları əsasında yaradılan hipokoristik derivatlar hesabına kompensasiya edilir və buna görə de İngilis adlarının derivat formaları Azərbaycan düzeltmə adlarına müvafiq tutula bilər;

- İngilis və Azərbaycan şəxs adlarının ifadə və mezmun planında da oxşarlıqlar və ferqli xüsusiyyətlər müşahidə olunur; hər iki dildə adların xarici forması apelyativlərdən fərqləndirilir; hər iki dildə adların yayılması və cəmiyyətin adlara münasibəli eyni prinsiplərə əsaslanır.

**Tədqiqatın əsas obyekti.** Dissertasiya işinin yazılışında daha çox İngilis və Azərbaycan şəxs adlarının qeydə alındığı leksikoqrafik mənbələrdəki vahidlər, eləcə də müvafiq tədqiqat əsərlərində istifadə edilmiş antroponimik nümunələr və canlı heyatda və məlumat materiallarında rast gələn antroponimlər (əsas və köməkçi adlar) tədqiqat obyekti kimi gölürülmüşdür.

**Tədqiqatın elmi-nəzəri əhəmiyyəti.** Dissertasiyanın əsas müddəaları müxtəlif mədəniyyətlərə malik xalqların yaratdıqları və istifadə etdikləri şəxs adlarının, eləcə də müxtəlif sistemli dillerdə işlədilən antroponimik vahidlərin

semantik va struktur xüsusiyyətləri haqqında elmi-nezeri baxışları genişləndirir, onların eynilik və oxşarlıq xüsusiyyətlərinin ola biləcəyi haqqında yeni təsəvvürlərin formalaşmasına yol açır.

**Tədqiqatın elmi-praktik əhəmiyyəti.** Dissertasiyanın əsas müddeaların dan ingilis dili təhsili veren və ya ingilis dilinin köməkçi fənn kimi tədris edildiyi universitetlərde istifadə edilə bilər. Burada təqdim edilmiş faktlardan tərcümə mədəniyyəti ilə meşğul olan mütexəssisler, eleca da ingilisdilli və azərbaycandilli insanlar bir-biri ilə canlı ünsiyyət zamanı praktiki faydalana bilərlər. Dissertasiyada göstərilən meselelərin mühüm bir hissəsindən gelecek elmi-tədqiqat işlərində istifadə etmek mümkündür.

**Tədqiqatın metodoloji əsası.** Onomastika problemləri ilə meşğul olan sahib sovet mütexəssisləri göstərirdilər ki, bu sahədə müasir tədqiqatlar ümum-dilçilik nəzəriyyə və metodları əsasında həyata keçirildiyi üçün təbii olaraq dilçiliyin həmin nazariyyə və metodları onomastik tədqiqatlarda da istinad nöqtəsi kimi işlədirilir. Bu baxımdan dissertasiya işində müelliflərin onomastikada bu və ya digər darəcədə istifadə olunduğunu göstərdikləri dörd əsas linqvistik tədqiqat metodundan<sup>1</sup> yalnız deskriptiv (linqvistik təsvir) metod tətbiq edilmişdir. Konkret olaraq, xüsusi adların, o cümlədən antroponimlərin öyrənilməsi zamanı istifadə edilən metod və üsullar kompleksinə gelinice isə, burada onlardan dil atriбуsiyası, materialın inventarlaşdırılması, adların təsnifi, adların və ad formalarının rekonstruksiyası, etimoloji təhlili, struktur təhlili, formant təhlili, ad əsaslarının təhlili, ad varlınlarının təhlili metod və üsullarından birləşə və ya dolayı ilə istifadə edilmişdir.

**İşin aprobasiyası.** Dissertasiya işinin əsas müddeaları Azərbaycanda və xarici ölkələrdə keçirilmiş elmi konfranslarda məruzə şəklində dinlənilmiş, mövzuya bağlı məqale və tezisler elmi mənbələrdə nəşr edilmişdir.

Dissertasiya Azərbaycan Diller Universitetinin ingilis dilinin əslubiyəti, ümumi dilçilik və ingilis dilinin leksikası və ölkəşünaslıq kafedrallarının birgə iclasında müzakirədən keçmişdir.

**Dissertasiyanın strukturu.** Tədqiqat işi girişdən, beş fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

## DİSSERTASIYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı əsaslandırılır, işin məqsəd və vezifələri, mövzunun öyrənilmə səviyyəsi, tədqiqatın elmi yeniliyi, əsas obyekti, elmi-nəzəri və elmi-praktik əhəmiyyəti, metodoloji əsası işıqlanır, müdafiəyə çıxarılan əsas müddealar göstərilir, işin aprobasiyası və strukturu haqqında məlumat verilir.

"Müxtalif sistemli dillərdə antroponimlərin tədqiqi problemləri" adlanan birinci fəsilədə antroponimik tədqiqatlar sahəsində tətbiq edilən xüsusi metod

<sup>1</sup> Bax: A.B. Суперанская и др. Госторгиздат, с. 192-193.

ve üsullar haqqında məlumat verilir, müxtəlif sistemləri təmsil edən ingilis və Azərbaycan dillerindəki atroponimlərin öyrənilmə təcrübəsi şərh edilir, bu tədqiqatlarda müşahidə olunan terminolojiya problemləri aydınlaşdırılır, antropoñistik vahidlərin xarici qışasının tərtiblə haqqında danışılır. Gösterilir ki, bütün onomastik tədqiqatlarda eyni olan ümumi metod və üsullardan istifadə edile bilməz. Məsələ burasındadır ki, tədqiqatın materialı və vazifələri hər dəfə deyişir, materialın işlənme üsuluna hər tədqiqatçı fərdi yanaşır. Digər tərefdən, tədqiqatın mövzusu da müvafiq metod və üsulların seçilməsini şərtləndirir. Buna baxmayaraq, xüsusi adların öyrənilməsi zamanı daha çox müraciət edilən tədqiqat metodlarını və üsullarını müəyyənleşdirmək mümkün olmuşdur: antropoñistik tədqiqatlarda materialın dil atribusiyası, materialın inventarlaşdırılması, tekstoloji təhlil, adların təsnifi, stratiqrafik təhlil, differensial və genetik təhlil, adların və ad formalarının rekonstruksiyası, etimoloji təhlil, söz yaradıcılığı təhlili, struktur təhlili, formanat təhlili, ad əsaslarının təhlili, ad variantlarının təhlili, antropoñistik arealların müəyyənleşdirilməsi, statistik təhlil və universaliyaların müəyyənleşdirilməsi metod və üsullarından istifadə edilir. İndiyədək ingilis və Azərbaycan antropoñimlərinin öyrənilməsinə həsr edilmiş mənbələrdə ümumdüllüklük metodları ilə yanaşı, göstərilən sahə metod və üsulları da bu və ya digər derecədə tətbiq olunmuşdur.

Şəxs adlarının öyrənilmesi tarixi çox qədim dövrlərə gedib çıxır. Ancaq bezi filosofların hələ antik dövrde, eləcə də orta əsrlərdə şəxs adlarına müəyyən qədər diqqət yetirməsinə, insana verilən ad haqqında müəyyən fikirlər yürütülməsi baxmayaraq, yüzillər ərzində hansısa adlar qrupu ne struktur, ne de semantik baxımdan heç bir elmi tədqiqata cəlb edilməmiş, tarixin konkret dövrlərində onların forma və məzmunu təhlil edilməmişdir: antik dövr və orta əsr filosofları adların yalnız gözəlliyyine və estetik təsir gücünə, düzgün işlədilməsinə və başa düşülməsinə diqqət yetirməklə və bu barədə öz tövslüyelərini verməklə kifayətlənmişlər. Məsələn, hələ Platon özünün "Kratil" dialoqunda şəxs adları məsələsinə geniş yer verir, onları həqiqət və yalan anlayışları baxımdan təhlil edirdi. Burada Kratilin dilindən göstərilir ki, eşyalara ad veriləmisi heç də kiçik məsələ olmadığı üçün buna bacarığı çatmayan təsadüfi adamların işi deyildir. Əşyaların adı təbəldən yaranır, hər kəs ad ustası ola bilməz, eşyalara yalnız təbəldən verilmiş hər bir ada diqqətə yanaşan, bu obrazı hərflərdə və heçlərdə fəcəssüm etdiyə bilən şəxs ad vera biler. Sokrat qeyd edir ki, çox adam *Apollon* adından qorxur, çünki bu adı "məhv edən" mənasını verən *apolon* apelyativi ilə əlaqələndirir və bu onları qorxuya salır.<sup>1</sup>

Beleliklə, filosoflar adlara yalnız etik-felsefi baxımdan diqqət yetirirdilər.

Dilçilikde isə şəxs adlarının müfəssəl tədqiqi tarixinin əsas etibarılı XX əsr-dən başlandığı qeyd edilsə də, ingilis antropoñimikasında başda Con Stüart Mill (1806-1873) olmaqla XIX əsr alımları tərəfindən yazılmış əsərlər bu gün də yüksək qiymətləndirilir. Keçən əsrin 20-ci illərində bir neçə məqale yazı-

<sup>1</sup> Daha geniş bax: A.B. Суперанская və b. Göstərilən əsər, s. 92-103.

masına baxmayaraq, Azərbaycan antroponimiyasına aid ardıcıl araşdırımlar ise 1970-ci illərdən sonra meydana gəlmişdir.

Tecrübə göstərir ki, ümumiyyətə bir dildəki şəxs adlarının daha müfəssel, bütün detallarına qədər araşdırılması başqa dilin anoloji materialları ilə müqayisədə daha elmi, daha sənballı nticeləre gəlməye imkan verir. Bu baxımdan Azərbaycan antroponimik faktlarının ingilis dili materialı ilə müqayisədə öyrənilmesinin aktuallığı inkar edile bilməz. Elece də Azərbaycan antroponimiyasının gelecekde başqa (daha çox) dillerin materialları ilə müqayisədə tədqiqinin genişləndirilməsi dilçilik nezəriyyəsi baxımından çox böyük ehemiyət kəsb eden bir sıra universal faktların aşkarımasına da imkan verəcəkdir.

İngilis və Azərbaycan antroponimiyalarının müqayiseli öyrənilməsi həm ingilis, həm də Azərbaycan şəxs adlarının struktur-semantik xüsusiyyətləri əsasında maraqlı ümumişdirmələr əldə etməyə, ümumiyyətlə dünya xalqlarının dil və təfəkkür tərzindəki eyniliklər və oxşarlıqlar haqqında yeni nəzəri müddeələr irəli sürməyə yol açır.

Ayrı-ayrı dillerde işlədilən antroponimik vahidlərin tədqiqinə həsr olunmuş əsərlərdə əsas etibarla düzgün, anlayışı daqiq ehətə edən terminlər sisteminən istifadə edilmişdir. Buna baxmayaraq, bezen ümumi dilçilik terminlərinin milli dilde qarşılığının tapılması lazımsız dubletterin yaranmasına və bəzi hallarda terminoloji tələblərdən yayınların meydana gəlməsinə sebəb olmuşdur. Digər tərəfdən, müxtəlif dillerde milli terminlərin işlədilmesi onların tutuşdurulmasını və birl-birinə müvafiqliyin müəyyənəşdirilməsini də şərtləndirir.

Gösterilən sahədə ən çox işlədilən termin *antroponim* sayıla bilər. Bu termin özündə insanın daşıya bileyəcəyi bütün xüsusi adları – şəxs adını, ata adını, aralıq adı, familiyanı, laqabı, texallüsü və s. birləşdirir. Termin yunan dilində *antropos* "insan" + *onoma / onima* "ad, xüsusi isim" birləşməsindən yaranmışdır. İnsan adlarının tədqiqində geniş işlədiləşməsinə baxmayaraq, ingilis dilçiliyində bu terminin evezinə daha çox *personal name* birləşməsindən istifadə olunur.

Göründüyü kimi, *şəxs adı* anlayışı daha geniş məzmunlu *antroponim* anlayışının tərkib hissəsidir və *şəxs adı* antroponimlər cərgesində birinci yeri tutur. Buna baxmayaraq, bir sıra hallarda tədqiqat əsərlərində bu iki terminoloji anlayışın eyniləşdirilməsi, *şəxs adı* termininin *antroponim* termini ilə qanşdırılması müşahidə olunur.

Antroponimlərin mecmusu dilin *antroponimiya* sistemini təşkil edir. Antroponimiyanı tədqiq edən elm sahəsi isə *antroponimika* adlandırılır.

Bütövlükde antroponimiyanı, antroponimləri, onların yaranma, inkişaf və işlənmə qanunauyğunluqlarını tədqiq edən onomastika sahəsi olmaq etibarile antroponimika esas və köməkçi ad kateqoriyalarını öyrənir. Buna görə də antroponimlər her şeydən qabaq əsas şəxs adlarına və köməkçi şəxs adlarına bölünür.

Əsas şəxs adı dedikdə şəxsin birinci (əsl, tam, başlangıç, fərdi, birbaşa özünün) adı, ata adı, aralıq ad ve familiya nezerdə tutulur.

Köməkçi ad dedikdə qeyri-rəsmi adlar – titullar, ləqəblər və texellüsler nəzerdə tutulur.

Antroponim anlayışı sadalanan ad formalarının hamisini əhələ etdiyi üçün dildə antroponimlərlə bağlı aparılan tədqiqatlarda həm əsas, həm de köməkçi ad kələqəriyalarını öyrənmək tələb olunur.

Azərbaycan dilçiliyində çox vaxt *antroponim* və *şəxs adı* terminləri eyniləşdirilmiş şəkildə işlədirilir, onların fərqləndirilməsi zərurəti meydana çıxanda isə "şəxs adı" ifadəsinə "birinci", "əsas", "əsl" təyinlərindən biri əlavə edilir. Burada işlədilən *ata adı*, *familiya*, *titul*, *ləqəb*, *texellüs* anlayışlarına gelinse, çoxsaylı tədqiqatlar nəticəsində onların hamisinin terminoloji definisiyası dəqiq leşdirilmişdir.

İngilis və Azərbaycan antroponimlərinin müqayisəli tədqiqi prosesinde ortaya çıxan əsas terminoloji çatınliyin ingilis onomastikasında nisbətən fərqli terminlərin işlədilmesi ilə bağlı olduğu müəyyənləşdirilmişdir. Belə uyğunsuzluqlar tədqiqatda yeri geldikcə izah edilmişdir. Eyni zamanda ingilis antropo-nimikasında işlədilən, Azərbaycan antroponimiyasında isə müvafiq fakt nümunəsi olmayan bir neçə terminin yaratdığı boşluq ingilis dilinin terminologiyası esasında doldurulmuşdur.

Antroponimlərin xarici formasının tədqiqi haqqında danışarkən göstərilir ki, tədqiqatçılar ümumiyyətlə xüsusi adları ümumi adlarla müqayise etmek yolu ilə birləşmədən (o cümlədən şəxs adlarının) əsas xarclı əlamətlərlə müəyyənləşdirməyə nail olmuşlar. Ancaq buradakı bəzi fikirlərin təhlili dəqiqləşdirmə tələb edir. Məsələn, müasir Amerika tədqiqatçısı Pulqrem xüsusi adların aşağıdakı əlamətlərini qeyd edir: a) yalnız tekde işlənir, b) determinasiyasız (this, a, some, each) işlənir, c) həmisi müəyyənlilikdə olur, ç) özündə yalnız bir nümunəni eks etdirir. Con Algeo antroponimlərin morfo-sintaktik xüsusiyyətlər haqqında danışarkən göstərir ki: a) şəxs adları cəmdə işlənmir, b) şəxs adlar artıksız işlənir, c) şəxs adları mehdudlaşdırıcı modifikasiator qəbul etmir.

Göründüyü kimi, müalliflər antroponimlərin yalnız tekde işləndiyini, cəmdə işlənə bilmediyini yazırlar. Görünür, onlar cəmlük şəkilçisi qəbul edən adın araq ümumi ada keçidiyinə istinad edirlər. Rus tədqiqatçısı V.I.Bolotov isə göstərir ki, şəxs adı cəmlük formantı qəbul etdikdə bu onun heç da ümumi ismə çevrildiyini göstərmir.<sup>1</sup>

Fikrimizcə, bu iki fikir bir-birini tamamlamalıdır, çünki cəmlük şəkilçisi bir tərəfdən, konkret adı və ya familiyanı qruplaşdırmağa xidmət etdiyi halda, digər tərəfdən, onları həm de ümumiləşdirə bilir və bu zaman ad məhz ümum ismə çevrilir. Birinci halda həqiqəten ad ümumi ismə çevriləmir və eyni bir ad daşıyan insanların çoxluğununu bildirir. Məsələn, təsəvvür etmək olar ki, bir si

<sup>1</sup> В.И.Болотов. Множественное число имени собственного и апеллятивов. Имя нарицательное и собственное, М., 1978, с.103.

nifde Nizami adlı 4-5 şagird oxuyur. Bu zaman belə bir cümle işlətmek mümkündür: *Sinifdəki bütün Nizamilar* (yəni Nizami Məmmədov da, Nizami Əhmədov da, Nizami Əliyev də, Nizami Vəliyev də) alaşdırırlar. Bu halda "Nizamilar" sözü xüsusi isim kimi işlədilməkde davam edir. Eləcə da *Atayevlər ailəsi, Şahtaxtinskiler nəsl* qəbilindən olan ifadələrin tərkibindəki nəsil adları yene də xüsusi isim kimi işlədir. Buna görə də, həmin məqamda cəmde işlənməsinə baxmayaraq, antroponimik vahidlər tekde olduğu kimi böyük hərf-lə yazılır. İkinci halda isə cəmlək şəkilçisinin qoşulması adın ümumiləşdirilməsinə sabab olur ve buna görə də kiçik hərf-lə yazılır. Məsələn, müq. et: *Azərbaycan nizamilar, füzüllər, həcərlər yurdudur.*

**İkinci fəsil** ingilis və Azərbaycan xalqlarında adqoyma adət-ənənələrinin müqayisəli tədqiqinə həsr edilmişdir. İngilis və Azərbaycan xalqlarının antroponimik sistemlərində fonetik baxımdan oxşar, semantik baxımdan isə eyni olan bir sıra adların izinə düşmək mümkündür. Burada fonetik oxşarlıq daha çox təsadüfi səciyyə daşısa da, semantik eynilik hər iki xalq üçün ümumi saıyla bilecək bəzi qanunauyğun faktlara, bu xalqların əmumbaşarı dünyagörüşlərinə söyklənməsi ilə diqqəti cəlb edir.

Fərqli mədəniyyətlərə malik xalqlar arasında oxşar və ya eyni semantik əsaslarla söyklənən antroponimik vahidlərin meydana gəlməsi bir sıra tarixi hadisələrlə izah olunur.

İngilis və Azərbaycan antroponimiyasında fonetik baxımdan oxşar adların mövcud olması ya onların eyni dil ailəsini təmsil edən xalqların dillerindən yاخىلmasi ilə, ya da təsadüfən fonetik paralel yaratması ilə bağlıdır. Görünür, bunun əsas sebəbi ingilis və Azərbaycan antroponimiyalarda sabitləşmiş bu adların sami xalqlarından – (qədim) yəhudi və ərəb dillerindən alınması ilə bağlıdır.

İngilis və Azərbaycan adları arasında oxşarlığı və ya identifikasiyalı yalnız adları yaranan apelyativlərin semantik xüsusiyətlərindən axtarmaq lazımdır. Belə ki, ad yaradıldığı üçün apelyativlərin seçiləməsi ilə bağlı eynilik faktları öz qanunauyğunluğu ilə, xalqların ad seçmək, ad yaratmaq sahəsindəki oxşar adət-ənənələri ilə seçilir, ingilis və Azərbaycan adlarında bu cür qanunauyğunluq faktlarının aşkarla çıxarılması iki xalqın dünyagörüşlərindəki, dünyaya etik-fəlsəfi baxışlarındakı uyğunluqların da müəyyənəşdirilməsinə kömək edə biler.

Göstərmək lazımdır ki, en qədim dövrlərdən müşahidə edilən adın mistik-leşdirilməsi böyük bir tarixi dövr ərzində xalqların advermə adət və ənənələrində mühüm rol oynamışdır. Təkcə ləqəbləri deyil, hətta yeni doğulan uşaqa birinci adı seçərkən də valideynlər onun öz adını doğruldacağını düşünür və buna görə də öz arzularına müvafiq ad verirdilər. Maraqlıdır ki, elm bunu inkar etse də, uşağın böyüyüarak ona verilmiş adı doğrultduğu haqqında bir sıra faktlar məlumatdır.

Körpənin gelecekdə qoçaq, yoxsa qorxaq, gözel, yoxsa çirkin, qədd-qəməlli, yoxsa balacaboy olacağı hələ bilinmədiyi halda, valideyn onun haqqında en ümde arzularını eks etdirən *Qəhrəman, Gözəl, yaxud Çınar* adlarından

birini seçir. Eyni zamanda bu adlardan biri heç də hamı üçün nəzərdə tutulmur və fərdi səciyyə daşıyır. Bütün oğlulara *Qəhrəman*, bütün qızlara *Gözəl* adı verilmir. Bu baxımdan dünyanın bütün antroponimik sistemləri universaldır, eləcə də ingilis və Azərbaycan xalqlarının adseçmə ənənəsi bir-birine uyğun gelir: həm ingilislər, həm də azərbaycanlılarda insanın xarici gözəlliyyini eks etdiren apelyativlər antroponimləşdirilir.

Mücerred təfakkürün hələ formalaşmadığı qədim dövrlərdə insanlar özlərinə təbiətin bir parçası kimi təsəvvür edir, ad seçərkən etraf mühitdəki eşyaların adından istifadə edir, yalnız müəyyən vaxt keçdiğden sonra, uşaq böyük-yüb ərsəyə gələndən sonra göstərdiyi şücaətə, özünü tanıtdığı hənsisa bir hərəkətə görə ikinci bir adla da adlandırılırdı. Bu proses dünyanın bütün xalqlarında olduğu kimi, azərbaycanlıların və ingilislerin ecdadları arasında da müşahidə olunmuşdur.

Bəzi köçəri xalqlarda uşaq anadan olan kimi ona təcili ad verilməsi adət idi. Bu zaman etrafda göze çarpan her hansı bir əşyanın, heyvanın və ya quşun adı seçilə bilərdi. Guya bununla yeni doğulmuş uşaq ad verilən kimi etrafdağı eşyalar arasında gizlenir, itib-batır və bununla şər qüvvələr üçün gözə görünməz olurdu.<sup>1</sup> Ister ingilis, isterse də Azərbaycan antroponimyalarında apotrepik adların mövcudluğu qədimlərdə bu iki xalqda həmin adətin olduğunu sübut edir.

Qədim azərbaycanlılar Zerdüşt dininə və ayinlərinə sitayış edir, göye, gùneşə, aya, oda, suya, torpağa, dəmire, daşa, ruhlara və etraf aləmdəki canlılara (tolemlərə) pərestlik edirlər. Onlarda heyvanlara pərestlik güclü inkişaf etmişdi. Onlar qurd, at, buğanı və s. müqəddəs heyvan sayır və onlara sitayış edirdilər. Aya və gùneşə sitayışla bağlı inanclar qədim Azərbaycanda güclü idi. Bütün bunlar müasir azərbaycanlıların ecdadlarının adseçmə haqqında təsəvvürlerinin formalaşmasında mühüm rol oynamışdır.

İngilis antroponimlərini tədqiq edərək, bir tərəfdən, onların qədim german və ya roman-german qolunu araşdırmağa oluruqsa, diger tərəfdən, vaxtilə anqlosakslardan qabaq Britaniya adasında yaşamış tayfalar arasında İslədilən və nümunələri anqlosakslara keçen adlara da nəzər yetirmek lazımlı gelir. Bütün bunlar isə ilk növbədə Böyük Britaniya adasının özünün tarixi ilə üzvi şəkildə bağlıdır.

Qədim Ingilis dilinin leksik tərkibinin əsasını german mənşəli sözler teşkil edirdi. Bu sözlərin mütləq eksəriyyəti hind-Avropa mənşəli köklərə əsaslanır. Bununla yanaşı, anqlosakslar adaya özləri ilə bir vaxtlar Avropa qitəsində yaşayarken başqa xalqların, ilk növbədə romalıların dillerindən gölürüdükləri alınma sözleri də getirmişdilər. VIII əsrin sonlarından Danimarka və Norveç ərazisində yaşayan vikinglərin İngiltəre ərazisine basqınları gündəlik məşəldə İslədilən skandinav sözlərinin böyük bir qrupunun Ingilis dilinə daxil olması ilə nəticələnmişdir.

<sup>1</sup> Bak: А.Гафуров. Имя и история, М., 1987, с.11-12.

. Orta İngilis dilinin leksik türkibi Fransız dilinin Norman dialektinden götürülmüş sözlerle zenginlaşır. Bu proses XIII. esrin ortalarından XIV. esrin sonuna kadar daha intensif cereyan edir, XIV. esrden sonra ise Fransız alınmalarının sayı xeyli azalır. Norman dialekli kral sarayının diline, orduya ve hərbi sahəyə, kilsə təsisatlarının dilinə, məhkəmə və hüquq leksikasına və ümumiyyətlə şəhər əhalişinin dilinə güclü təsir göstərir.<sup>1</sup>

Göründüyü kimi, camiyyətdə baş veren bütün ictimai-tarixi hadiseler İngilis dilinin tarixində özünün əksini tapır və təbii ki, belə bir şəraitde anglosaksların başqa qəbile və tayfalarla müxtəlif səvliyyəti onların şəxs adları sisteminin de həmin cür zənginleşməsinə səbəb olmaya bilməzdi. Beləliklə, İngilis antroponimiyasını nézərdən keçirərkən burada qeyde alınan german mənşəli şəxs adları ilə birlikdə, başqa dillərdən götürülərək milliləşdirilmiş adlara da diqqətlə yanaşmaq tələb olunur.

Bütün qədim german qəbilələri kimi, anglosakslar da vaxtılıq yalnız bir addan istifadə edirdilər və bu ad quruluşuna görə ya sadə, ya da mürekkeb olurdu. XIII. esrdən sonra ikikomponentli mürekkeb adlar sada adları İngilis şəxs adları nomenklaturundan birdəfəlik sıxışdırıb çıxarılmışdır.

İslamı qəbul etdikdən sonra Türk xalqları, o cümlədən azərbaycanlılar arasında advermedə ibtidai motivlər geldikcə daha az rol oynamaya başlamışdır və buna görə də onların müasir antroponimiyasında belə adların sayı çox azdır.

Diqqəti bu da cəlb edir ki, VIII-X. əsrlərdə ərəb missionerleri ilə sıx temasda olmuş bütün Türk xalqları evvelcə Qurandan ad seçərən onların öz qədim inanclarına mənaca yaxın olmasına xüsusi diqqət yetirirdilər. Lakin İslam dininə tapılmış Türk xalqları, o cümlədən azərbaycanlılar arasında adseçmədə getdikcə ibtidai ananələrdən uzaqlaşma, daha çox ümumislam adlarına meyl göstərilməsi müşahidə edilir. Bu zaman əsas etibarla adseçmədə Qurani-Kerime istinad edilir və hörmətli mollaın İslirək ilə Qurandakı hər hansı bir söz gölürülüb antroponimləşdirildi. Ş.Sədiyev yazır ki, İslam dininin hakim olduğu dövrlərdə uşağa ad qoyan şəxsləri dindarlar əvəz etmişlər. Körpəsinə ad verdirmək isteyen allə başçısı mollaın yanına gedər, molla da kitabı açar, orada rast gəldiyi adı körpəyə münasib bilerdi.<sup>2</sup>

Artıq belə adların səslənməsinə və mənasına məhəl qoyulmur, ərəb apellativi hazır ad şeklinde, motivləşdirilmədən İslədirildi. Diger tərəfdən, azərbaycanlılar ham də ərəb antroponimiyasından bilavasita istifadə edir, ayrı-ayrı ərəb adlarını hazır şekilde götürürdülər. Ərəb adlarının Azərbaycan dilinə axını ham də ərəb antroponimik sisteminin bütövlükdə Azərbaycan-Türk antroponimik sistemine güclü təsir göstərməsinə, onu, demək olar ki, sıxışdırıb sıradan çıxmasına səbəb olmuşdur.

Xristian dinini qəbul etdikdən sonra İngilislər arasında da yeni adverma

<sup>1</sup> Bax: И.П.Иванова. История английского языка, М., 1976, с.5-21.

<sup>2</sup> Bax: Ş.Sədiyev. Adlar necə yaranmışdır, Bakı, 1969, s.6.

medeniyeti meydana gelmiş ve burada xristian kilsesinin büyük rolü olmuşdur. Orta esrlərdə və yeni tarixdə kilsə neinki yeni doğulan uşağa ad vermek ayinini de icra edir, hətta yeni İngilis antropoñimik modellərinin meydana gelməsinə sebəb olurdu.

Məlum olduğu kimi, ingilis dilində bizim adət etdiyimiz "şəxs adı" ifadəsinin vahid terminoloji qarşılığı yoxdur. Həmin anlayışı ifadə etmək üçün İngilisler *baptismal name*, *christian name*, *first name*, *given name* və *personal name* kimi söz birləşmələrindən istifadə edirlər. Eləcə də *forename* və latin mənşəli *prename* (ABŞ-da) sinonimləri "familiyadan qabaq gelen ad" menasında işlədir. Bu fakt özü də ("baptismal name" və "christian name" terminləri) kilsənin ingilis şəxs adlarının (birinci şəxs adının) seçilməsində necə böyük rol oynadığını göstərir. "Familiyadan qabaq gelen ad" ("forename" və "prename") anlayışı isə əslində azərbaycanlılar üçün yad anlayışdır və ingilislərdə bu adın şəxs adı ilə familiya arasında yerleşdirilməsi yolu ilə formallaşan antropoñimik modelin kilsənin təslisi ilə meydana geldiğini göstərlər.

Qeyd etmek lazımdır ki, azərbaycanlılarda olduğu kimi, müasir ingilistərin əcdadları arasında da dini medeniyyətin təsiri altında seçilən şəxs adları əsasən hazır şəkildə götürürlüb işlədirilir və bu zaman ibtidai dövrlərde adın menasına və yaxşı seslenməsinə diqqat yetirilməsi prinsipine bir o qədər də ehemmiyyat verilmir, bununla ingilisler də özlərinin dindənqabaqlı advermə adət və enenelərindən tədrīcən uzaqlaşırıdılar.

Müasir dövrde insanların çoxu hesab edir ki, uşağa ad verilmesi dərin və heyall ehemmiyyət daşıyan vacib bərə sosial hadisədir. Adqoyma çoxaspektli proses olub, bir sıra məntiqlə və məntiqsiz amilləri özündə birləşdirir. Uşaqlara hansı əsasla ad seçildiyini müəyyənlaşdırılmək üçün Mərqañ, O'Neill və Harri xüsusi bir sorğu keçirmişlər. Həmin sorğunun nəticələri aşağıdakı kimi olmuşdur:

#### Uşağa verilən adın seçilməsinin əsasları

Adın seslenməsinə və menasına görə	40 %
Allə enenesinə görə	38 %
Görkəmli şəxsiyyətin adına görə	10 %
Adın modelinə görə	10 %
Başqa əsaslara görə	2 %

Göründüyü kimi, bu gün Amerikada adın seslenməsinə və menasına görə seçilməsinə daha çox üstünlük verilir. Həmin məsələ keçən əsrin sonuncu onilliklərindən başlayaraq, xüsusən ölkənin müstəqilliyinin bərpa edilməsindən sonrakı dövrə azərbaycanlılar arasında da ön plana keçmişdir.

Bu baxımdan ingilislərde ingilis dili mənşəli, motivlaşmış ad yaradıcılığı, azərbaycanlılarda isə ana dili (Türk dili) mənşəli, menaca şəffaf adlar seçilməsi əslində qədim tarixdə izlediyimiz həmin prinsiplərin yenidən dırçəldilmesi kimi qiymətləndirilə bilər. Burada sadəcə olaraq, antropoñiklaşdırılan obyekt adlarının (apelyativlərin) modernizəsi yenilikdir.

Beləliklə, ingilis və Azərbaycan xalqlarının adqoyma adət və enenelərində

bir sıra oxşar cəhatləri müəyyenləşdirmək mümkündür:

1) İngilis və Azərbaycan antroponimiyasında fonetik baxımdan oxşar, semantik baxımdan isə bir-birine müvafiq gələn şəxs adları vardır və bu fakt İngilis və Azərbaycan antroponimlərinin qarşılıqlı-müqayisəli təhlilini aparmağa imkan verir;

2) Müasir İngilislərin və azərbaycanlıların ecdadları hələ ibtidai dövrlerden yeni doğulan uşaqa ad verilməsini vacib sayırdılar; onlar bu zaman ya etrafındaki berk və dözümlü ləbii eşyaların adını seçib uşaqa verir, ya da müəyyən müddət ərzində uşağı yalnız nəsil adı ilə çağırırlar və yalnız uşaq böyüüb müəyyən yaşa çatıqdan sonra ona xüsusi şəraitdə ad verirdilər;

3) Həm İngilislər, həm də azərbaycanlılar arasında yeni doğulan uşaqa onun zahiri görkəməne görə deyil, hər bir uşaqa onunla bağlı gələcək arzulara görə ad verildi və bu ibtidai adat bir ənənə kimi bu gündə yaşamaqdadır;

4) Hər bir xalqın istifadə etdiyi peyoralıv adları qədim təsəvvürlərə əsaslanır və bu gün daha çox ənənəyə görə işlədirilir;

5) Dinin meydana gəldiyi dövrdən sonra xristianlıq İngilislərin, islam isə azərbaycanlıların ad mədəniyyətinin yenileşməsində başlıca rol oynamaya başlamış, hər iki xalq arasında ibtidai adverma adat və ənənələrinin arxaikleşməsinə sebəb olmuşdur;

6) Dini mədəniyyətin təsiri altında seçilən orta əsr şəxs adlarının daxili (apelyativ) mənası, bozən hətta səslənmə gözelliyi arxa plana keçmişdir;

7) Din həm İngilis, həm də Azərbaycan antroponimik sistemlərinə güclü təsir göstərmiş, yenilə ad modellərlərin yaranmasına getdirib çıxarmışdır;

8) Tarixin sonrakı inkişafında həm İngilislərin, həm də azərbaycanlıların şəxs adları sistemində seçmə və təzələnmə prosesi baş vermiş, mənə və məzmunca köhnəlmış adların bir qrupunun işlənmə dairesi daralmış, onların yeri yeni yaranan adlar hesabına doldurulmuşdur;

9) Müasir dövrde yeni adqoyma adətləri hələ bir ənənə kimi yaşamaqdadır, dəvam edən qədim adqoyma adətləri ilə paralel yaşamaqdadır; bu gün qədim adətlərin yalnız seçilən apelyativə görə modifikasiyası müşahidə edilir.

Dissertasiyanın üçüncü fəsli "İngilis və Azərbaycan antroponimlərinin təsnifatı" adlanır. Burada antroponimlər işlədilme dairəsinə, obyektlə, yaranma əsasına, mənşeyinə görə təsnif edilmiş, eləvə əsas ad kateqoriyaları adlandırılan familiyalar, atə adı və aralıq adlar ayrılıqda tədqiqata celb edilmişdir.

İşlədilme dairəsinə görə şəxs adları real və irreal olmaqla iki hissəye bölünür. Azərbaycanlıların əsas adları dedikdə buraya şəxs adı, atə adı və familiya daxil edilir. Azərbaycan antroponimiyasından fərqli olaraq, İngilis dilinin antroponimik sistemində aralıq adlardan da geniş istifadə edilir.

Azərbaycan antroponimiyasında köməkçi adlar kateqoriyası İeqabları, təxəllişləri və titulları özündə birləşdirir. Həmin kateqoriya İngilis antroponimiyasında da mövcuddur.

Dil sistemində qeyrdə alınmış bütün əsas şəxs adları real antroponimlər sayılır. Real antroponimlər özünün sistemliliyi ilə fərqlənir. Tədqiqatçıların fikrin-

ca, adların sistemliliyi üçün dilda hansısa adların yalnız olması kifayətdir və bu həmin adları daşıyanların sayından asılı deyildir.<sup>1</sup> Bu o demekdir ki, sistem daxilində mövcud olan her bir şəxs adını onlarla, yüzlərlə, bəzən hətta minlərlə insan daşıya bilər; bir adın daşıyıcılarının sayı çox olsa da, ad tek olaraq qalır. Maraqlıdır ki, adın daşıyıcılarının sayının çox olması bəzən həmin adın təhrifinə və bu yolla adın variantlarının meydana galməsinə də yol açır və bu hal ad variantlarının kortəbii şəkildə yaranmasının əsas sebəblərindən biri saylı bilər.

Bir qayda olaraq, real antroponimler rəsmi şəxs adı olub, pasportlaşdırılır, cəmiyyətin bütün təbəqələri tərefindən ümumməqbul sayılır, hamı tərefindən tanınır. Bundan başqa, real antroponimler sisteminin rəsmi variantının olduğu kimi qorunub saxlanmasında dövlət strukturları da maraqlı olur.

Irreal antroponimler qeyri-real, yəni uydurma adlardır. Belə adlar başlanğıcda dilin antroponimik sistemindən kənardır qalır və buna görə də nizamsız olur, vahid sistem yaratmır.

Irreal adlara aşağıdakılardır aid edilir:

- 1) nitqda real adlarla yanaşı işlədilən uydurma adlar,
- 2) nitqde real adlar əsasında düzəldilmiş deminutivlər,
- 3) folklorda və bədii ədəbiyyatda işlədilən uydurma adlar.

Köməkçi adları da əslində mahiyyətinə görə irreal antroponimlər cərgəsinə salmaq olar.

Irreal antroponimləri neutral, emosional və peyorativ olmaqla üç qrupa bölmək olar.

Təxmini hesablamalara görə, müasir Azərbaycan ədəbi dilində 1000-a qədər kişi adı, 1200-dən çox qadın adı və 70-dən çox kişi və qadın üçün müştərek şəxs adları işlədir.<sup>2</sup>

A.İ.Ribakinin lügəti üzerinde hesablamalarımıza görə isə, Böyük Britaniyada, ABŞ-da və başqa ingilisdilli ölkələrdə istifadə olunan 3000 İngilis şəxs adından və onların tövəmələrindən, demek olar ki, təri yarısı – 1479-u kişilərə aiddir; lügəldə 1412 qadın adı və 109 müştərek şəxs adı qeydə alınmışdır.<sup>3</sup>

Gösterilen faktlara əsasən ingilis və Azərbaycan antroponimləri adların vərildiyi obyekte görə üç qrupa bölündür: 1) kişi adları, 2) qadın adları və 3) ham kişilərə, ham də qadınlara verilən müştərek adlar.

Kişi adları yalnız kişi cinsindən olan uşaqlara verilən adlardır. Na İngilis, na də Azərbaycan dilində ismin cins kateqoriyası olmadığı üçün həmin dilleri daşıyan xalqların kişi şəxs adları da əslində heç bir formal əlaməti ilə fərqlənmir, bu adlar yalnız mənasına görə və obyekt onənəsi əsasında seçilir. Bunuyla yanaşı, müasir dövrda ingilis və Azərbaycan kişi adlarının müəyyən qrupunu sözün xarici qişasının təhlili əsasında müəyyənləşdirmek olur.

Azərbaycan şəxs adlarının fonetik, qrammatik və semantik təhlili və üzv-

<sup>1</sup> Bax: A.B.Суперанская və b. Göstərilən əsər, s.55.

<sup>2</sup> Bax: A.Qurbanov. Azərbaycan dilinin onomalogiyası, Bakı, 1988, s. 176-181.

<sup>3</sup> Bax: Словарь английских личных имен // Составитель. А.И Рыбакин, М., 1973

lənməsi yolu ilə ümumiyyatlı kişi adlarının əsas əlamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1) kişi adlarının başlıca xüsusiyyəti onların böyük ekseriyətinin samitlə bitmesidir, 2) kişi adlarının digər əsas xüsusiyyəti onların rütbe və ya titul bildiren sözlər əsasında yaranmasıdır, 3) mürekkeb kişi adlarının əsas xüsusiyyəti onların birinci və ya sonuncu komponentinin, yaxud hər iki komponentinin rütbe və ya titul bildiren sözlər əsasında yaranmasıdır, 4) kişi adlarının müəyyən hissəsi toponimlər əsasında yaranmışdır, 5) kişi adlarının bir qismi prepozisiyada və ya postpozisiyada "bala" sözünün işlədilmesi ilə yaranmışdır, 6) kişi adlarının bir qismi "kişi" anlayışını bildiren sözlərin (başlıca olaraq, qohumluq terminlərinin) əsasında və ya onların iştirakı ilə yaranmışdır, 7) alınma kişi adlarının əsas əlaməti onların evvəlində "Əbu- / Abu-", "Əbdül- / Abdul-" və ya sonunda "-əddin" ərab elementlerinin işlədilmesidir, 8) alınma kişi adlarının digər xüsusiyyəti onlarda ərab diline məxsus "-i" sıfat sonluğunun işlədilməsidir, 9) alınma və ya hibrid mənşəli mürekkeb kişi adlarının əsas xüsusiyyəti onlarda "Allah" komponentinin və ya Allahın epitetlərindən birinin işlədilməsidir.

Azerbaycan kişi adlarını müəyyənleşdirmek üçün göstərilən əlamətlərə kompleks şəkilde yanaşmaq lazımlı galır.

Məşhur Böyük Uebster lügetində ingilis kişi adları *masc(uline)* *prop(er, name)* işaretli ilə qeyd edilmişdir. Ingilis şəxs adlarının təhlili zamanı, Azerbaycan şəxs adlarından fərqli olaraq, ingilis kişi adlarının müəyyənleşdirilməsində adın samitlə bitib-bitməməsi heç bir rol oynamır.

Buna baxmayaraq, müəyyən qrup İngilis klş adlarını xarici qişasına görə müəyyənleşdirmek mümkün olmuşdur: 1) sonu "-ley" elementli ilə bitən adlar əsasən kişi adlarıdır, 2) sonu "-er" elementli ilə bitən adlar əsasən kişi adlarıdır, 3) sonu "-us" elementli ilə bitən adlar kişi adlarıdır, 4) sonu "-o" ilə bitən adlar əsasən kişi adlarıdır, 5) sonu "-ck" ses birləşməsi ilə bitən adlar kişi adlarıdır, 6) toponimlər əsasında yaranmış adlar kişi adlarıdır.

Kişi adlarının müəyyənleşdirilməsi zamanı apelyativin mənasına və adı ənənəvi obyektinə əsaslanmaq daha düzgündür.

Qadın adları yalnız qadın cinsindən olan uşaqlara verilen adlardır. Ingilis və Azerbaycan dillərində ismin cins kateqoriyası olmadığı üçün ingilistərin və azerbaycanlıların qadın şəxs adları da ilk baxışda heç bir formal əlaməti ilə fərqlənmir. Buna baxmayaraq, qadın adlarının da müəyyən bir hissesini antroponimlərin xarici qişasının öyrənilmesi əsasında müəyyənleşdirmek mümkündür.

Azerbaycan şəxs adlarının öyrənilməsi göstərir ki, bu xalqın dilində işlədi lən qadın adlarının əsas əlamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1) qadın adlarının ən əsas xüsusiyyəti onların "qadın" anlayışını bildiren sözlə (vokativlər və qohumluq terminləri) əsasında yaranması və ya onlarda belə sözlərin iştirakıdır, 2) prepozisiyasında və ya postpozisiyasında "gül" komponenti işlənen adların mütləq ekseriyəti qadın adıdır, 3) əlçatmaz səma və səma cismələrinin adları əsasında və ya onların iştirakı ilə yaranan adları

mütleq ekseriyyeti qadın adlarıdır, 4) çiçek adları esasında yaranmış antroponimler qadın adlarıdır, 5) zərif təbət canlılarının adı esasında yaranmış antroponimler qadın adlarıdır, 6) meyve adları esasında yaranmış antroponimler qadın adlarıdır, 7) daş-qış adları esasında yaranmış antroponimler esasen qadın adlarıdır, 8) alınma qadın adlarının böyük ekseriyyəti "-ə / -ə" sonluğu ilə qurtarır ki, bunun da kökü əreb dilinin qadın cinsi kateqoriyasına gedib-çixır, 9) alınma adların "-ət / -ət" sonluğu ilə biten eksər hissəsi qadın adıdır ki, bunun da əsası yene əreb dilinin cins kateqoriyasına gedib-çixır, 10) alınma qadın adlarının bir qrupunun sonu "-iyyə" elementi ilə bitir.

Azərbaycan qadın adlarını müəyyənleşdirmək üçün sadalanan əlamətlərə kompleks şəkilde yanaşmaq lazımdır.

Böyük Uebster luğatində ingilis qadın adları *fem/inine*) *prop(er)* *name* kimi qeyd edilmişdir. İngilis antroponimlərinin təhlili bu dildə işlədilən qadın adlarının əlamətdar xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmağa imkan verir: 1) ingilis qadın adlarının esas əlamətlərindən biri onların yazıda "-ə" harfi ilə bitməsidir, 2) qadın adlarının bir çoxu "-ia" sonluğu ilə bitir, 3) qadın adlarının böyük bir qismi "-etta / -ette" sonluğu ilə qurtarır, 4) qadın adlarının bir qrupu "-anne" sonluğu ilə qurtarır, 5) qadın adlarının başqa bir qrupu "-ca" sonluğu ilə qurtarır, 6) bəzi qadın adları müvafiq kişi adına "-a" və ya "-na" əlavə edilməklə düzəldilir, 7) digər qrupdan olan qadın adları müvafiq kişi adlarına "-ia", "-iana / -ianna", "-ina / -ine" sonluqlarının artırılması yolu ilə düzəlir.

Validənlər bəzən ailədə oğul və ya qız doğulduğda onları bir-birindən ayırmak, belə də, ferqləndirmək İsləmlər. Bunun netçesində oğlan və qızlai üçün müstərek adlar alınır. Bir rayonda qızı bildiren adın başqa bir rayonda oğlana və ya oğlunu bildiren adın qızı verilməsi hallarına da rast gəlmək mümkündür.

Onomatoloqlar qeyd edirlər ki, müəyyən adın həm oğlana, həm də qızı verilməsi ənenəyə görə düzgün deyil. Bu hadisə iclimalı həyaldə ünsiyət zamanı müəyyən çətinliklər töredir.<sup>1</sup>

Müşahidələr göstərir ki, müstərek adların bir qismi əvvəl yalnız kişi adı kimi işlənmiş və sonralar qadınlara da verilməyə başlamışdır; belə adların digər qismi isə əvvəl qadın adı kimi təşəkkül tapmış, yalnız sonralar həm də kişi adı kimi yayılmışdır.

Lügət esasında Azərbaycan antroponimiyasında işlədilən aşağıdakı kişi və qadın müstərek adlarını seçmək mümkün olmuşdur: *Almaz, Arzu, Afət, Aqıbat, Bağdagül, Barat, Beşaref, Cahan, Ceyhun, Cənnət, Cövhər, Çeşmezer Dərya, Dilsuz, Dilşad, Diləver, Dursun, Ədalət, Əfşan, Əffan, Əfruz, Əfzəl Əmanət, Əzəmet, İnayət, İsmət, İzzət, Fərdə, Fərah, Fərzəne, Həniça, Hicran, Hilal, Qaraca, Qaragöz, Qaraqası, Qəmər, Qumru, Xancan, Xəndan Xoşbəxt, Xoşqədəm, Mahebbət, Mərhəmət, Mervan, Məsiha, Məsihi, Moşu Mömin, Namizəd, Naxış, Növras, Nurlan, Röya, Ruzi, Sayad, Selcan, Səlbı*

<sup>1</sup> Bax: Ş. Sadiyev. Göstərilən əsəri, s.28-19.

*Servi, Sovqat, Söhbət, Söylü, Sultan, Şəfaət, Şərafət, Sücaət, Şahi, Şeyda, Şövkət, Şümsəd, Tərlan, Tuncay, Turac, Turan, Ülfət, Ülvi, Vəfa, Ziver, Ziya-fet, Zülf, Zümrüd.*<sup>1</sup>

A.İ.Ribakının ingilis şəxs adları lügətləndən aşağıdakı müstərek adların və onların töremelerinin siyahısını çıxarmaq mümkündür: *Alex, Allie, Artie, Avrill, Avril, Beverly, Bird, Birdie, Blythe, Bobbie, Byrd, Byrdie, Carey, Casey, Carol, Chalmers, Chris, Christie, Cis, Clem, Clyde, Comfort, Connie, Dale, Darcy, Dean, Denny, Dixie, Edie, Evelyn, Fran, Freddie, Garland, Gene, Georgie, Gerrie, Gill, Gillian, Gus, Gussie, Hilary, Hill, Hillary, Holly, Hope, Hyacinthe, Jackie, Jem, Jerry, Jess, Jessie, Jill, Jo, Joceline, Jocelyn, Johnnie, Joscelin, Joscelyn, Joyce, Jule, Kim, Kimball, Kit, Laurie, Lee, Leigh, Leslie, Lesly, Lexy, Louie, Mart, Martie, Matt, Mattie, Meredith, Merry, Morgan, Neale, Nickie, Nicol, Ollie, Paddy, Pat, Patsy, Penrose, Penticost, Phil, Ray, Ronnie, Rosie, Sandie, Saxon, Stacie, Syd, Syl, Tamar, Terry, Theo, Tonie, Val, Valentine, Vaughan, Vaughnie, Vic, Vickie, Vinnie, Wallis, Wilmot, Win.*<sup>2</sup>

Dünyanın müxtəlif xalqları arasında işlənən şəxs adlarının yaranma əsasına görə bir sırə təsnifatlar aparılısa da, onları tam əhəmət etmək hələ heç kimsə müyəssər olmamışdır; belə təsnifatlar adların yalnız nəzəreçarpacaq bir hissəsinə özündə ehtiva edir.

Təqdim edilmiş təsnifatların eksəriyyətini nəzerden keçirdikdən sonra ingilis və Azərbaycan şəxs adlarını yaranma əsasına görə aşağıdakı şəkildə qruplaşdırmaq olar: 1) İotemlət baxışlar əsasında yaranmış antroponimlər, 2) mifik və əfsanəvi anlayışlarla bağlı yaranmış antroponimlər, 3) kosmosa silayış əsasında yaranmış antroponimlər, 4) əşyalara və təbiət gözəlliklərinə məftunluq əsasında yaranmış antroponimlər, 5) qohumluq və dostluq münasibəlləri əsasında yaranmış antroponimlər, 6) dini menbələr əsasında yaranmış antroponimlər, 7) peşə və vazifə parəstişkarlığı əsasında yaranmış antroponimlər, 8) müxtəlif rənglərə münasibət əsasında yaranmış antroponimlər, 9) mücərrəd mənəvi anlayışlarla bağlı antroponimlər, 10) tarixi şəxsiyyətlərin və ədəbi əsərlərdə təsvir olunan qəhrəmanların adlarına münasibətdən yaranan antroponimlər, 11) şəxsin xarici görünüşünə görə yaranmış antroponimlər, 12) zaman və məkan anlayışları əsasında yaranmış antroponimlər, 13) insanın ehval-ruhiyyəsi ilə bağlı yaranmış antroponimlər, 14) titullar əsasında yaranan antroponimlər, 15) başqa onomastik vahidlərin əsasında yaranan antroponimlər.

Həm ingilis, həm də Azərbaycan şəxs adları mənşəyinə görə ümumi şəkilde iki qrupa bölünür: 1) milli mənşəli antroponimlər, 2) alınma antroponimlər.

Milli mənşəli antroponimlər her bir xalqın ən qədim şəxs adları layını təşkil edir. Beşəriyyətin ilkin dövrlərində hər bir qəbile və tayfa təzə doğulan uşaqa

<sup>1</sup> Bax: H.Həsənov. Azərbaycan şəxs adlarının izahlı-elimoloji lügəti, Bakı, 2002.

<sup>2</sup> Bax: Словарь аналитических личных имен // Составитель. А.И.Рыбакин, М., 1973.

yəniz özünü tikiñeqsi tapdğı adı verirdi. Bu proses tarixin bülün sonrakı dövrlerinde de öz funksionallığını bu və ya digər dərəcədə qoruyub-saxlamış, heç vaxt tamamile sıradan çıxmamışdır.

Adlar, başqa sözlərlə yanaşı, dilin leksik tərkibinə daxil olan vahidlerdir. Bu isə o deməkdir ki, bu cür vahidler də dildə, başqa sözlər (apelyativlər) kimi bütün hüquqlara malik olur.

Alınma antroponimlərin özlerini də iki qrupda öyrənmək lazımlı: 1) qədim və orta əsr alınma antroponimləri, 2) müasir alınma antroponimlər.

Həm ingilisler, həm də azerbaycanlılar (Türklər) özlerinin tarixi inkişaf prosesi erzində, bir tərəfdən, qohum tayfalarla, digər tərəfdən isə, özlerinə yad olan insan kollektivləri ilə müxtəlif sepkili əlaqələrdə olmuş və bu cür əlaqələr onların mədeni təraqqisine, o cümlədən dillerinin zənginləşməsinə təsir göstərmişdir. Qədim və orta əsrlərdə bu xalqların ünsiyyət saxladığı yad mənşəli dillərdən alınmış adlar tarixən alınma antroponimlər cərgasına aid edilə bilər.

Tekcə antroponimik sistemlərin öyrənilməsi göstərir ki, müasir Ingilislerin əcdadları azerbaycanlılara nisbəten daha çox tayfa və xalqlarla ünsiyyət saxlamış, onlarla daha geniş hərbi, iqtisadi, mədeni və s. əlaqədə olmuşlar. Bunu əyani şəkilde göstərmək üçün her iki xalqın alınma antroponimlərini nəzərdən keçirmek kifayət edir.

İngilis antroponimiyasında tarixən alınma şəxs adları birbaşa aşağıdakı dillərdən götürülmüşdür: 1) qədim yəhudü dilindən alınma antroponimlər, 2) latin dilindən alınma antroponimlər, 3) yunan dilindən alınma antroponimlər, 4) qədim skandınav dillərdən alınma antroponimlər, 5) orta fransız dilindən alınma antroponimlər, 6) qədim İrland dilindən alınma antroponimlər, 7) kelt dilindən alınma antroponimlər, 8) qael dilindən alınma antroponimlər; 9) qədim fars dilindən alınma antroponimlər, 10) başqa dillərdən alınma antroponimlər.

Azerbaycan antroponimiyasında isə tarixən alınma şəxs adları birbaşa əsasən iki dildən götürülmüşdür. Qədim yəhudü, qədim yunan, latin, assur, sanskrit və s. dillərdən yayılmış antroponimlər isə məhz bu iki dilin – əreb və fars dillerinin süzgəcindən keçərək, formaca ərebləşdiriləndən, farslaşdırılardan sonra axırıncı variantda Azerbaycan dilinə daxil olmuşdur: 1) əreb dilindən alınma antroponimlər, 2) fars dilindən alınma antroponimlər.

Sözialma hadisəsində olduğu kimi, adların alınmasında da recipient dilin daşıyıcıları alınan vahidə müxtəlif cür münasibetlə yanaşmışlar. Həm Ingilisler, həm də azerbaycanlılar: 1) alınmış adı sonuncu variantda olduğu kimi qəbul etmişlər, 2) alınmış adı fonetik modifikasiyada işləmişlər, 3) alınmış adın əsasında yeni adlar, daha doğrusu, onun variantlarını yaratmışlar.

Yeni ve ən yeni tarixdə alınmış antroponimlər müasir alınmalardır. Bu qrupdan olan antroponimlər içərisində qohum dillərdən götürülmüş adlar da özüne yer tutur.

Müasir alınma antroponimlər tarixən alınma antroponimlərlə nisbəten quruşuna görə daha sadə, fonetik hacminə görə daha qısa, eləcə də yaxşı səslənən adlardır.

Müasir dövrde başqa xalqların antroponimik sisteminden götürülen adlar valideynlerin zövqüne əsasen və ya ailə enənəsinə görə, ailənin məşeyinin başqa millətə aid olduğunu göstərmək üçün seçilir. Burada həmçinin belə bir fakt da özünü göstərir ki, "ümumiyyətlə başqa dildən sözalmanın əsas səbəblərindən biri həmin başqa dilin xalq arasında böyük nüfuz qazanması"<sup>1</sup> ilə də bağlıdır. Hazırda müasir türk antroponimiyasından bir sıra adların Azərbaycan antroponimiyasına keçməsini de bununla izah etmək olar.

İngilis şəxs adları lügətində 3000 antroponim ve onların töremesi qeydə alınmışdır.<sup>2</sup> H.Ə.Həsənovun leksikoqrafik versiyasına görə isə, Azərbaycan şəxs adlarının sayı 8000-i keçir.<sup>3</sup> 1995-ci ilin dəqiq hesablamasına görə, Böyük Britaniyada 58.295.119 nəfər yaşayırırdı. Hazırda Azərbaycan Respublikası vətəndaşlarının sayı 8 milyonu keçmişdir. Məlum olduğu kimi, İngilis dilində tekce Böyük Britaniyanın əhalisi deyil, dünyanın digər regionlarında da danişırlar. Tekce ABŞ vətəndaşlarının sayı 300 milyona çatır. Hətta Böyük Britaniyada və ABŞ-da yaşayan əhalinin heç də hamisinin məhz ingilis olmadığıni, həqiqətdə ingilis adlarının göstərilən rəqəmdən bir qədər artıq ola biləcəyi ni nəzəre alsaq belə, orta hesabla her bir ingilis adının təxminən 10 min şəxsin daşıdığı, Azərbaycan şəxs adları lügətindəki antroponimlərin sayının, belə də, həddindən artıq şıxırdıldıyini nəzərə alsaq, hər bir adın təxminən 2000 nəfərdən artıq insanın daşıdığı məlum olur. Eyni adın bu qədər insana verilməsi təbil olaraq, cəmiyyətdə çox böyük ünsiyyət dolaşıqlığı yaradır. Bu problem tarixin daha erken çağlarından insanları düşündürmiş və nticədə (birinci) şəxs adlarının məhdudlaşdırıcı komponentləri (əlavə adlar) meydana gelmişdir. Belə əlavə adlar tayfa adı əsasında təşəkkül tapan antroponimləri, ata adını, leqəbəri və nəhayət, familiyaları özündə birləşdirir.

Əlavə adlar içerisinde familiya sosial mahiyyət daşıyır. Familiya hər bir ailənin özünün ümumiləşdirilmiş adıdır və buna görə də fəlsəfədə hətta ümumi ada bərabər tutulur.<sup>4</sup>

XIX əsrde rus işğalından sonrakı ilk dövrlərde hələ Azərbaycanda heç kır yerli əhaliyə rus antroponimik modelini (ad – ata adı – familiya) zorla qəbul etdiirməyi məqsəd qoymamışdı. Buna baxmayaraq, müəyyən müddət keçən dən sonra rus inzibati idarə sisteminde, rus müəssisələrində çalışan, Rusiyanın şəhərlərinə gedib-gələn, yaxud Rusiyanın şəhərlərinə köçən azərbaycanlılar artıq özlerinin ad modelini de dəyişdirir, onu rus antroponimik sistemini uyğunlaşdırırlar. Bu prosesdə orta əslrlərə məxsus nisbeler əsasında rus dilinə müvafiq ilk azərbaycanlı familiyalarının meydana gelmesi diqqəti cəlb edir.

XIX əsrde azərbaycanlı familiyaları eyni zamanda iki əsasda yaranırdı: 1) ata və ya babanın adı əsasında, 2) nisbə əsasında.

<sup>1</sup> В а х: Б.А.Серебренников. Роль человеческого фактора в языке, М., 1988, с. 81.

<sup>2</sup> В а х: Словарь английских личных имен // Составитель: А.И.Рыбакин, М., 1973.

<sup>3</sup> В а х: Н.Хәсəнов. Göstərilən əsəri,

<sup>4</sup> В а х: M.Ragussis. Acts of Naming. The Family Plot in Fiction, New-York, 1986.-Quest Media America, Inc. www.questia.com.

Azərbaycanlılar arasında ata adından familiya yaratmaq ənənəsi məhz XIX əsrden başlanır.

Ş.M.Sədiyev göstərir ki, azərbaycanlılar familiya qəbul etməyə başladıqları vaxtlarda hər kəs öz babasının adını götürmiş ve onun əsasında yaranmış familiyalar nesilden-nəslə keçmiş və beləliklə, hər birləşən ulu babasının adı familiyalarda yaşamaqda davam etmişdir. Azərbaycan familiyaları arasında şəhər, kənd, və ərazi adları əsasında yaranmış vahidlər -*ı/-ı/-ı/-ü/-ski/-nski/-yski* və bezen -*zadə* və -i antropoformantları ilə düzəldilmiş adlar da diqqəti cəlb edir.<sup>1</sup>

Antroponim əsasında yaradılan familiya adın sonunda "-ov / -yev", nisbə əsasında tərtib edilen familiya isə "-ski(y)", qadınlar üçün müvafiq olaraq, "-ova / -yeva" və "-skaya" rus şəkilçilərinin artırılması yolu ilə düzəldildi. Sonralar 30-cu illerin vulqar bolşevik ideologiyası müasir mənada familiya tərtib etməyə hazır olmayan türk antroponimləriñən tecili suretdə familiya yaratmaq tələb edirdi və buna hazır olmayan adlar sistemi məcburiyyət qarşısında rus formantlarını hazır şəkildə götürüb işlətməli olmuşdu.

XX əsrin 30-cu illerindən başlayaraq hələ XIX əsrde yaradılmış -*ski(y)* sonluqlu familiyalar azlıqda qalaraq, Azərbaycan sovet antroponimik sistemində "yad bir ada" yaratdı. Sovet azərbaycanlılarının qulağı "-ov / -ova" sonluqlu familiyalara öyreşdiyi halda, digər rus menşəli "-ski / -skaya" onlara axıra qədər yad qaldı, familiyanın ruslaşması assosiasiyası sonadək aradan qalxmadi.

"-ski / -skaya" sonluqlu familiyaların yaranmasının özündə iki cəhət vardır: 1) bu sonluqla həqiqi familiyalar yaradıldı, 2) bu sonluqla "psevdofamiliyalar" (texellüslər) yaradıldı.

Lakin sonu "-ski // -skaya" şəkilçisi ilə bitən Azərbaycan familiyaları geniş yayılmamış, Azərbaycanın daha geniş zonalarını təmsil edən ziyalıların adlarında özüne yer tapmamışdır. Milli familiya əlamətinin qəbul edilməyə başladığı indiki dövrde Azərbaycan ad sisteminə yad olaraq qalmış həmin sonluğuçox asanlıqla dəyişdirmək, milli strukturlu nisbə-familiya düzəltmək olar.

İngilisler "familiya" termininin qarşılığında *surname* və *family name* (ABŞ-da) vahidlərini işlədirler. Hazırda bir çox şəxs adları ingilis familiyalarının yaranmasının asasını təşkil edir.

İngilis antroponimiyasında bəzi şəxs adları ilə eyni tərkibli familiyalar fonoloji və morfoloji baxımdan üst-üstə düşür və özünəməxsus antroponimik omonimlik yaradır.

Müasir Ingilis şəxs adları nomenklaturunun zənginleşməsində familiyaların rolu böyükdür. Belə ki, ingilis familiyalarının özü də şəffaf familiya əlamətinə malik olmadığına görə asanlıqla şəxsin birinci adı funksiyasında işlədilə bilir. Hazırda ABŞ-da familiyaların Böyük Britaniyada olduğundan daha çox birinci şəxs adı kimi işlədilməsinə rast gəlmək olar. İngiltərədə isə XVII-XVIII əsrlər-

<sup>1</sup> В а х: Ш.М.Садиев. Структурные типы азербайджанских фамилий. Ономастика: типология, стратиграфия, М., 1988, с.89-90.

məsi praktikası XIX əsrde özünün zirvesine çatmışdır. Müasir ingilis antropomik sistemində şəxs adlarının ve familiya adlarının bir-biri ilə bu cür qarşılıqlı əlaqələri və bir-birinə bù cür nüfuz etmesi onların (şəxs adlarının və familiyaların) bir-birindən ferqləndirilməsini çətinləşdirir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, nitqde familiyalardan birinci şəxs adına nisbetən daha az, şəxsi ferqləndirmek və deqiqləşdirmek lazım geldikdə və ya resmi müraciət zamanı istifadə edilir.

Ancaq rəngarəng həyatın müxtəlif sahələri şəxsiyyətin rəsmi olaraq daha da deqiqləşdirilməsini tələb edir. Bunun üçün bezen tekce ad və familiya kifayət etmir. Çünkü (birinci) şəxs adları kimi, familiyalar da kəmiyyətcə mehdud olub, yüzlərlə, minlərlə şexsə verilir. Azərbaycanda *Məmmədov*, *Əliyev*, *Həsənov*, *Hüseynov*, ingilislərdə *Anderson*, *Brown*, *Davis*, *Johnson*, *Jones*, *Smith*, *Taylor* familiyalarının daşıyanların sayını hesablayıb tapmaq müşkül məsələdir. Ruslarda tekce *Bacılınu* adı əsasında 50-dən artıq familiya yaranmışdır<sup>1</sup> və s.

Bu fakt şexsə əlavə rəsmi adlar verilməsini şərtləndirir. Azərbaycanlılarda əlavə ad funksiyasını ata adı, ingilislərdə isə aralıq ad (given name, middle name) daşıyır.

Müasir dövrdə şəxs adı – ata adı – familiya rəsmi Azərbaycan antropomik modelinin yaranıb sabitləşməsində isə rus mədəniyyəti əsas rol oynamışdır. Ancaq burada rus təsiri ilə pasportlaşdırılan əlavə ata adı artıq yalnız şəxsiyyətin deqiqləşdirilməsine, eyni adlı və eyni familiyalı insanların dəlaşiq salınma ehtimalının azaldılmasına və aradan qaldırılmasına xidmət edir.

İngilislərdə ata adından istifadə edilməsi kütləvilişməmişdir; evəzində, əlavə götürülmüş aralıq adlar geniş yayılmışdır.

İngilislərdə ata adı mövqeyində *middle name* adlandırılan əlavə ad işlədir. Frenk Nyussel bu barədə yazar: Adların bir növü *middle name* (orta, aralıq) adlardır. Hətta *middle name* adı olmayan şəxslər da bezen özlerindən *middle initial* (aralıq inisial) uydurur və onu *given name* adı ilə familiya arasında yerləşdirirlər. Məsələn, ABŞ-in 33-cü prezidenti (1945-1953) Harri S.Truman (1884-1972) özüne *middle name* düzəltməye ehtiyac hiss etmişdi: buradakı Inisial aralıq adın abreviaturu deyildir. Indiana Universitetinin akademiya alemində mühüm fiqurlarından sayılan səbiq prezidenti Herman B.Uells (1902-) öz adındaki *middle name* boşluğununu doldurmaq üçün B. Inisialından istifadə etmişdir.

Uşağa adseçmə içinde bir-biri ilə razılığa gelə bilməyən valideynlər de *middle name* vasitesi ilə kompromisə gedirlər. Bu ikinci ad hemçinin ata-anaya öz uşaqlarını hörmətli qohumlardan birinin *first name* adından istifadə etməsinə de yol açır. Eləcə də valideynlər yaxşı səslenmə və harmoniya haqqında subyektiv anlayışlarını əlavə etmək üçün *middle name* adına müraciət

<sup>1</sup> М. Горбаневский. В мире имен и названий, М., 1987, с. 129.

edirlər.<sup>1</sup>

Frensis Skott Filscerald, Frensis Ford Koppola, Tomi Li Cons, Ceyson Li Kertis, Loran Flinn Foyl, Semyuel L. Cekson, Corc L. Skott, Tomas S. Hauell və b. kimi məşhur şəxslərin adındakı orta komponentlər *middle name* kateqoriyasına aiddir.

"Köməkçi ad kateqoriyaları" adlandırılmış dördüncü fəsildə ingilis və Azərbaycan antroponimik sistemlərinin təskilində özünəməxsus rol oynayan titullar, laqebler və texellüsler müqayiseli şəklində öyrənilmişdir.

Şəxsin əsas, rəsmi adları ilə yanaşı işlədilən qeyri-rəsmi titullar, texellüsler və laqebler köməkçi ad kateqoriyasına daxildir. Nitqdə çox geniş işlənən bu cür adlar rəsmi sənədlərdə, pasportlarda qeydə alınır. "Müxtəlif xalqlarda müxtəlif ad sistemlərində istifadə edilməsi ilə, habelə tarixi, etnoqrafik amillərin təsiri ilə əlaqədar bu kateqoriyaların ya özleri, ya da ayrı-ayrı komponentləri çox mürakkeb tellərlə bir-birinə bağlanır, biri digərinə keçmiş olur".<sup>2</sup> Tarixi inkişaf prosesində köməkçi ad kateqoriyalarının əsas adlara çevrilmesi müşahidə olunur, bu isə o deməkdir ki, bu cür köməkçi adlar əsas adlar sistemini potensial baxımdan zənginlaşdırıb manbə kimli öyrənilə bilər.

Kübar-aristokratik təbəqənin sıradan çıxmaya və ya zəifləmeye başladığı, yeni nəsillerin titulu qazanmış ecdadlardan kifayət qədər uzaqlaşlığı bir dövrdə titullar da öz evvelki əhəmiyyətini itirmiş, ancaq həmişə əsas adlarla yanaşı işləndiyi və buna görə də antroponimik sistemde özüne yer qazandığı üçün belə titullar ad sistemində birdəfəlik silinməmiş, eksinə, zamanaya uyğunlaşaraq, keçmiş şan-şöhrətin izlərlə özündə yaşadan xallar sözler kimli əsas ad kateqoriyasına keçmişdir. Bu prosesin izləri hətta zənn edildiyindən daha qədimləre gedib çıxır. Məsələn, evvəller titul olan *Arşan* sonralar ada çevrilmiş, nehayət, *Aslan* formasını almışdır.<sup>3</sup>

Hazırda dünya dillerinin çoxunda bir sıra adiar titul bildirən sözlerə ifade olunur. Belə adlar ancaq kişilərə mexsusdur. Şübhəsiz, həmin vəziyyət vaxtıla onların cəmiyyətdə tutduqları yeri və rütbəsi ilə izəti edilməlidir.<sup>4</sup> Nə ingilislərde, nə də azərbaycanlılar arasında rütbə adlarının qadın adına çevriləməyi müşahidə olunmur.

Orta əsrlərde fəxi ad və titullar hakim sülalələrin bir-birini əvəz etdiyi zaman tez-tez dayışıklılıq məruz qalırdı. Məsələn, teymuriler dövründə əmirlərin övladlarını evvalier "əmirzadə" deya çağrırdılar. Ancaq XVI əsrin yazılı abidələrində artıq *Mirzə Mehəmməd* və ya *əmirzadə Mirzə Uluğ bəy* yazılışına rast gelirik. Məlum olur ki, *Mirzə Mehəmməd* və *Mirzə Uluğ bəy* adlarının birinci komponenti həmin dövrdə başlayaraq artıq sosial mənsubiyyət bildir-

<sup>1</sup> B a x: F.Nuessel. *The Study of Names. A Guide to the Principles and Topics*, Greenwood Press Westport, Connecticut, London. – Questia Media America, Inc. [www.questia.com](http://www.questia.com).

<sup>2</sup> Z.Verdiyeva. *Köməkçi ad kateqoriyaları*, Bakı, 1990, s.3.

<sup>3</sup> B a x: O.Mirzəyev. *Adlarımız*, Bakı, 1986, s.30.

<sup>4</sup> B a x: Ş.Sədiyev. *Gösterilən əsəri*, s.41.

mir. Bir qeder sonra ise adın evvelinde işlədilən "mirzə" sözü sadece olaraq "katib, yazı yazan" mənasında işlədilməyə başlayır. Buna görə də, məsələn, hansısa tarixi məlum olmayan bir qədim metndə "mirzə" sözüne rast gelirikse, həmin metn XIV əsrden evvəl aid olmadığını qəti söyləmek mümkündür. Elece də "molla" titulunun "mövla" titulundan XIII əsrden sonra təkamül yolu ilə yarandığı malumdur.<sup>1</sup>

Titullar bir qayda olaraq tarixən şəxs adı ilə birlikde işlənərək antroponim funksiyasında çıxış etmişdir. Müraciət zamanı şifahi və yazılı nitqde titul (birinci) şəxs adı və ya familiyaszı da müstəqil şəkildə işlədilə bilərdi. İngilislərde və ruslarda titul yalnız şəxs adından evvəl (məsələn: *king Lear, lady Hamilton, sir Matthews; граф Толстой, князь Мышикин* və s.) işlədildiyi halda, azerbaycanlılar arasında titul ya şəxs adından evvəl (*Şah İsmayıllı*), ya sonra (*Nadir şah*), ya da hem evvel, hem də sonra (*Ağə Mehəmməd şah*) işlədirildi. Nitqde müraciət zamanı isə müvafiq epitetlərlə birlikde yalnız titullardan xıtab kimi istifadə edilir, əsas şəxs adı çəkilmir. Sonralar, xüsusən çar Rusiyası tərəfindən Azerbaycanda xanlıq və bayılık imtiyazlarının ləğv edilməsindən sonra milli titullarda (*xan, bay, ağa, axund, əfəndi, molla, mirzə* və s.) bir sıra deyişikliklər baş vermişdir: a) yüzillər ərzində təşəkkül tapmış çoxsaylı idari və əskeri-hərbi titullardan yalnız bir hissəsinin əsasında əsl şəxs adları formalaşmışdır, b) dini və şərəf titullarının əksəriyyəti əsasında şəxs adları formalaşmışdır, c) titullardan bəziləri nadir hallarda şəxs adı kimi işlənmiş, ancaq əsas etibarilə birbaşa familiyaların yaranmasında iştirak etmişdir, ç) keçmiş titullar xalq arasında daha çox hörmət eləməli kimi öz mövqeyini qoruyub-saxlamış və əsas şəxs adına əlavə kimi işlədilmişdir, d) nahayət, həmin titullardan bir neçəsi (*ağa, bay, əfəndi, mirzə*) yalnız nitqde (müraciət zamanı) işlədilməkdə davam etmiş, bu yolla onların vokativə çevriləməsi baş vermişdir.

Titullar əsasında müəyyən qeder adların və bəzən həm də familiyaların təşəkkül tapmasının izlərinə müasir ingilis antroponimiyasında da rast gelmek olur, lakin bu cür modern ingilis adları sayca müvafiq Azerbaycan adlarından azdır. Məsələn: *Barron / Baron* "baron", *Royal(I)* "krala aid", *King* "kral", *Duke* "hərsoq" adları yalnız müasir ingilis antroponimiyasının mahsuludur. *Queenie* adı orta ingilis dilindəki *queen* "kraliça", *Marshal(I)* adı orta ingilis dilindəki "nalbənd; mehtər" sözündən, *Casper / Casper / Gasper* ad variantları qədim fars dilindəki "xəzinədar", *Candace* adı həbəş çarisalarının latin dilindəki *Kandake* titulundan, *Rex* adı latınca "çar" titulundan götürülmüşdür. Müasir ingilis dilində "kral parkının meşəbəysi" mənasını verən söz əsasında yaradılmış *Ranger* şəxs adı həm də familiya kimi işlədir. Şotlandiyada ad kimi işlədilən *Laird* müasir ingilis dilindəki "lord" titulu əsasında yaranmışdır və s.

Həmçinin ruslarda titulların birbaşa familiyaya çevrildiyi diqqəti cəlb edir, məsələn: *Царев, Князев, Баринев, Дьяконов, Попов, Капитонов, Майор*.

<sup>1</sup> В а х: А. Гафуров. Лев и Кипарис. М., 1971, с. 18-19.

poz ve s.

Titullar şəxşə içlimai həyatın hansısa bir sahəsində fərqləndiriyinə görə verildiyi və rəsmi məqamlarda əsl şəxs adı ilə yanaşı işlədildiyi halda, ləqəblər hansısa bir şəxsin öz yaxın əhatə dairəsində müsbət və ya (daha çox) mənfi xüsusiyyətinə əsasən əsl ada qoşulur və yalnız qeyri-rəsmi məqamlarda, nitqde işlədirilir. Bir qayda olaraq, fərd etrafındakılar tərəfindən onun adına qoşulmuş neytral və ya müsbət mənali ləqəblərə bir o qədər də reaksiya vermir, ancaq mənfi çalarlı ləqəblər hemişə fərdin özü tərəfindən də, ziyanlılar tərəfindən də etirazla qarşılanır.

Ləqəblər, təxəllüslerdən fərqli olaraq, yalnız mahdud dairədə, müəyyən qədər insanlar arasında məşhurlaşır və buna görə de lokal mahiyyət daşıyır.

Ləqəblərin yaradılmasının bir sıra səbəpleri olur, ancaq bunun en başlıca səbabını Ş.M.Sədiyev çox düzgün göstərmüşdür: "Bir məhəllədə, bir kənddə, yaxın qohumlar arasında bir şəxsin adını bir neçə uşağa verməkdən çəkinmək lazımdır. Bir binada Soltan adında oğlan uşağı varsa, bu adı həmin binalı başqa uşağa da vermək düz deyil. Çünkü belə hallarda çox zaman ləqəblər əmələ gelir".<sup>1</sup>

Ləqəblər müvafiq şəxsin fərdi xüsusiyyətləri, xarici görünüşü, yaşadığı yeri, düşüncə və qabiliyyəti, verdiği, manavi xüsusiyyətləri, xarici əlamətləri və s. ilə əlaqədar verilir.<sup>2</sup> Məsələn, öz folkloru ilə məşhur olan Şəki əhalisinin işlədildiyi ləqəbləri struktur-semantik baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar: 1) müsbət mənali ləqəblər, 2) heyvan adı ilə ifadə olunan ləqəblər, 3) fiziki əlamətə görə verilmiş ləqəblər, 4) boy-buxununa görə verilmiş ləqəblər, 5) antroponimik model formasında ləqəblər: a) həqiqi ata adı + "oğlu" formasında ləqəblər, b) qohumluq bildiren söz + "oğlu" formasında ləqəblər, c) apelyativ + "oğlu" formasında təqəlidli antroponim modelli ləqəblər.

Bir qayda olaraq, ləqəblərin yaradılması aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 1) şəxs öz peşə və məşgülüyyətinə görə o qədər məşhurlaşır ki, onun məşğul olduğu peşə-sənətin adı əsl adına qovuşdurulur və ləqəba çevrilir, 2) şəxsin xasiyyatının tərgidə bilmədiyi hansısa bir cahəti qabardılır və bu xüsusiyyətinə görə onun adına ləqəb qoşulur, 3) şəxsin ömründə birəcə dəfə hansısa qeyri-adı, yadda qalan bir hərəkətinə görə adına ləqəb qoşulur, 4) şəxsin xarici görünüşünə və fiziki nöqsanına görə onun adına ləqəb qoşulur.

A.Qurbanov ləqəbləri *fərdi ləqəblər* və *ailə və nəsl ləqəblər* olmaqla iki yere bölgür.<sup>3</sup>

Tədqiqatlar göstərir ki, Azərbaycan ləqəblərinin böyük bir hissəsi insanların mənfi çalarına görə seçilir və, görünür, ele bu səbabdan da Azərbaycan antroponimiyasında ləqəblərin əsl şəxs adına çevrilmesi prosesi müşahidə edil-

<sup>1</sup> Ş.Sadiyev. *Göstərilən əsəri*, s. 14.

<sup>2</sup> Bax: M.Adilov, A.Paşayev. "Təxəllüs", "ləqəb", "imza" terminləri. Terminolojiya məsələləri, Bakı, 1987, s.23.

<sup>3</sup> Bax: A.Qurbanov. *Göstərilən əsəri*, s.229-230.

mir (Yalnız peşə ve meşguliyyət əsasında formallaşan ləqəblərdən bir neçəsinin birbaşa familiyaya çevrildiyini qeyd etmək olar).

İngilislərdə müəyyən sayıda ləqəblerin tarixi inkişaf nəticəsində rəsmi şəxs adına keçdiyi qeyde alınmışdır.

Azərbaycan antroponimiyasından ferqli olaraq, ingilis ləqəbleri arasında müsbət çalarlı vahidler üstünlük təşkil edir.

Titul şəxse iqlidər, ləqəb məhdud dairədə cəmiyyət üzvləri tərafından verildiyi halda, təxəllüsü şəxs özü seçir, özü özünü bu cür eləvə adla adlandırır. Müəyyən məqamlarda təxəllüs hətta şəxsin eş adını və ya familiyasını, yaxud hem adını, hem de familiyasını sixişdirib aradan çıxarıır.

Azərbaycan antroponimiyasından ferqli olaraq, ingilislər və ruslar arasında təxəllüs bir qayda olaraq, familiya ilə sıx bağlı olur, bu tamamilə familiya deyil, ancaq eyni zamanda təkcə familiya da deyil.<sup>1</sup> Lakin bütün bunlara baxmayaraq, təxəllüs də rəsmi şəkildə pasportlaşdırılmışdır.

Təxəllüsle ləqəbleri yalnız bu birləşdirir ki, onlar uydurulmuş addır və rəsmi adla yanaşı işlədir. Onları bir-birinden ayıran isə işlənmə dairesidir: təxəllüs zehni əmək, ədəbiyyat, bədii yaradıcılıq, teatr, elm, ictimai-siyasi fealiyyət sahələrində, ləqəb isə mösiət ünsiyyətində işlədir; ləqəbler daha çox dialektde və danışq nitqində yaradıldığı halda, təxəllüsler bədii dila məxsus olub, daha geniş və uzunmüddətli özü sürür.<sup>2</sup>

İngilis və Azərbaycan antroponimiyalarında qeydə alınmış təxəllüslerin müqayiseli təhlili göstərir ki, onların arasında bir sıra ferqli cəhətlər vardır:

1) Azərbaycan təxəllüsleri, xüsusen XX əsrin əvvəllerində işlədilmiş təxəllüs müəllifin özüne geride qalmış, xurafata uğramış cəmiyyətin gözü ilə verdiyi qlyməti eks etdirdiyi üçün bir sıra hallarda peyorativ məna daşıyır.

İngilis təxəllüsleri arasında bele hala rast gelmirik.

2) Azərbaycan təxəllüsleri içerisinde başqa dillərə (rus, əreb və fars dillərinə) söykanen variantlar işlədilmişdir.

İngilis təxəllüsleri arasında yad quruluşlu adlara rast gelmirik.

3) Azərbaycan sənəkarlarının bir hissəsi yalnız bir, digərləri isə bir neçə təxəllüsden istifadə edirdilər.

İngilislər arasında bu cür çoxsaylı təxəllüs daşıyan müəlliflərə rast gelmirik.

4) Azərbaycanlılar arasında apelyativlərdən təxəllüs düzəldilməsi geniş yayılmışdı.

İngilis təxəllüsleri mütləq eksəriyyət etibarilə antroponimlər bazasında düzəldilir.

Köməkçi ad hesab olunan təxəllüslerdən müxtəlif məqsədlərlə istifadə olunur: eş adı gizlətmək, diqqəti celb etmək, daha mənalı və ahəngdar şəkildə

<sup>1</sup> В а х: А.В.Суперанская, А.В.Суслова. Современные русские фамилии, М., 1984, с.134.

<sup>2</sup> В а х: Реформатский А.А. О собственных именах. Псевдонимы. Семья и школа, 1963, № 6, с.76.

adlanmaq ve s.<sup>1</sup>

Hazırda xalqların beynəlxalq mədəni ünsiyyəti fonunda hər bir xalqın texellüsler sistemi haqqında bilgi əlde edilməsi mühüm ehemmiyyət daşıyır. Nəzəre almaq lazımdır ki, antroponimik sistemin başqa qatlarından fərqli olaraq, texellüsler haqqında vacib məlumatlar adətən ilk növbədə milli onomatologiya bazasında toplanıb qalır və yalnız həmin bazanın öyrənilməsi və təbliği sonralar texellüsler haqqında məlumatın geniş dairələr arasında yayılmasına yol açır. Azərbaycan texellüslerinin tədqiqi, onların semantik mənasının aşkar çıxarılması ilk növbədə Azərbaycan dilçiliyinin üzərinə düşür. Hazırda Azərbaycan texellüsleri sisteminin leksikoqrafik qeydə alınması və öyrənilib yayılması genişlənməkdədir. Aparılmış araşdırımlar Azərbaycan texellüsler sisteminin aşağıdakı semantik rəngarəngliyinin müəyyenləşdirilmesinə sebəb olmuşdur: 1) anatomik texellüsler, 2) antionimik texellüsler, 3) aristonimik texellüsler, 4) astronimik texellüsler, 5) etnonimik texellüsler, 6) eydonimik texellüsler, 7) zoonimik texellüsler, 8) ginekonimik texellüsler, 9) patronimik texellüsler, 10) səciyyələndirici texellüsler, 11) uydurma texellüsler.

F.Nyussel yazar ki, texellüs yalançı ədəbi addır, yəni insanın özünün əsl identifikasiyini gizlətmək üçün fikirləşib tapıldığı addır. Bu cür transformasiyanın bir sıra səbəbləri olur və insanın öz adından imtina etməsi çox vacib qərar kimi qiymətləndirilir. Əsl adın atılması müəyyən mənada öz identifikasiyinin bir hissəsindən imtina edilməsi deməkdir. Bunu da qeyd etmək lazımdır ki, insan öz adından imtina edərkən legal formal prosesə rəylət elməmiş olur, çünki adın belə transformasiyası qeyrl-legal niyyət daşıdır.<sup>2</sup>

Başa bir amerikan tədqiqatçısı Lumis yazıçılarının və ədiblərin öz adlarını bu cür dəyişməsinin əsası olduğunu göstərirdi. Onun fikrinə adın gizlədilməsinin aşağıdakı səbabları olur: a) təvazökarlıq, b) öz təhlükəsizliyinin təmin edilməsinə meyl gösterilmesi, c) qeyri-ortodoksal ifadələrdən istifadə etmək azadlığı qazanmaq, ç) mistifikasiyaya meyllilik, d) başqa ad altında öz nüfuzunu qorumaq üçün peşəkar dəyişiklik, e) mətbuatda ədabsız, məsələn, seksle bağlı yazıların çap etdirilməsi imkanını qazanmaq (xüsusən qadın mülklərlər üçün), e) müxtəlif adlar altında müxtəlif üslublardan istifadə etmək istəyi, f) jurnal ənənəsi (redaktor anonimliyi), g) insan sərbəstliyi (kapriz).

Tədqiqatçı Rum da adın dəyişdirilməsi və ikinci adın gölürülmesinin motivasiyası probleminə tənqididən yanaşır və uzun diskussiya açır. Bu diskussiyanın nticələrini aşağıdakı kimi sintezişdirmək olar: a) identifikasiyin gizlədilməsi, b) başqalarını aldatmaq, c) özünü müdafiə etmək, ç) identifikasiyin transformasiyası.

Qeyd etmək lazımdır ki, adın bu cür dəyişdirilməsinin yalnız yazıçılar üçün məhdudiyyəli yoxdur. Bir çox başqa adamlar da öz adını dəyişdirməli olur. Şəhər biznesdə də şəxsiyyətlər özlərinə yeni adlar axtarıb-tapırlar, çünki bele-

<sup>1</sup> Bax: M.Adilov, A.Paşayev. Gösterilən əsər, s.21.

<sup>2</sup> Bax: F.Nyussel. Gösterilən əsəri.

ləri öz orijinalliqlarını təbliğ etmək istəyir, bu zaman çetinliklə yadda qalan, kakovoniya yaradan və s. adlarını gizlədir, özlerine yaxşı səslənen və xasiyyətlərinə uyğun gelen ad seçilir. Aktyorlar və aktrisalar, peşəkar güləşçilər, ekzotik rəqqaslar və b. da bu üsuldan istifadə edirlər. İncəsənətdə sahne təxəllüsleri tekrar olunmaqdan yaxa qurtarmaq üçün seçilir. Casuslar və xəfiyyələr da perspektivdən asılı olaraq nəcib və ya alçaq hərəkatlarını yerine yətirmek üçün adlarını deyişirler. Bir şəxs öz adını qəri-leqlə fealiyyət üçün deyişdirirse, belə ada *alias* deyilir və bu termin həmin şəxsin hərəkətlərinin kriminal mahiyyət daşıdığını göstərir. Katolik dininə qulluq edən papalar özlerinə yeni ad uydururlar. Carrahiyyə yolu ilə cinsini deyişenlər çox zaman öz adlarını da deyişirlər.

İnsanların öz adını deyişməsi yolları da maraq doğurur. Lumis və Rum bu barədə öz mülahizələrini irəli sürmüşlər. Əlbəttə, bu cür ad deyişmələri total sərbəstdir və insanların geniş taxayyülüni yüksəltir. Adı deyişərkən: a) adın başqa dile tərcüməsindən, b) ada inisial əlavə edilməsindən, c) axırıncı adın (last names) seçilməsindən, ç) eks cinsə aid adın seçilməsindən (adətən qadınlar kişi adı götürür), d) söz oyunundan, e) ailə adının seçilməsindən (ananın qızılıq familiyası seçilir), ə) yer adının seçilməsindən və s. istifadə edilir.

Bəzən insanın əsl adının bir hissəsi götürülür və ya yeni birinci, yaxud axırıncı ad əlavə edilir.<sup>1</sup>

Dissertasiyanın **beşinci fəsli** "İngilis və Azərbaycan antroponimlərinin quruluşca növleri" adlanır.

Bir sıra hind-Avropa dillerinde qədim zamanlardan beri etimologiyası müxtəlif olan biresəslə və ikiesəslə adlar işlədir. Biresəslə adlar insanın hansısa bir əlamətinə təsbit etməklə observasiya səciyyəsi daşıyır və ya uşağın adət-ənənəyə müvafiq olaraq verilirdi. Ikiesəslə adlar isə yeni doğulmuş uşağın real keyfiyyətlərini təsbit etmədən valideynlərin arzu və istəklərini yüksəltir. Biresəslə adlar təbii yolla apelyativlərdən yaranıb-inkışaf edir, ikiesəslərlər isə artıq antroponimik cərgədə mövcud olan əsaslar üzre yaradılırdı.<sup>2</sup>

Müxtəlif əsaslı şəxs adlarından istifadə edilməsi Azərbaycan antroponimiyasında da çox qədim tarixə malikdir.

Bu cür faktlar antroponimlərin quruluşunun tədqiqatə cəlb edilməsini şərtləndirir.

A.I.Ribakin ingilis şəxs adlarını fonoloji və morfoloji əlamətlərinə görə üç qrupa böldür: a) lam və ya başlangıç adları, b) onların variantları, c) derivatları.

Həmin bölgü Azərbaycan adlarına da şamil edilə bilər.

Ancaq bu cür qruplaşdırma her bir adın strukturunu ayrıraqda açıqlamır, yalnız hər bir şəxs adının öz bazası əsasında inkişaf və zənginləşmə xəttini aks

<sup>1</sup> Bax: F.Nüssel. Gösterilən əsəri.

<sup>2</sup> Bax: A.B.Суперанская. К проблеме типологии антропонимических основ. Ономастика: типология, стратиграфия. M., 1988, с.8.

etdirir. Məsələn, buradakı "tam və ya başlanğıc adları" arasında quruluşuna görə fərqlienən antroponimlər diqqəti cəlb edir və birinci növbədə məhz bu qrupun struktur baxımından təsnifi öne çəkilir. Eləcə də adların variantları və derivalları quruluşca rəngarəngliyi ilə seçilir.

Tam və ya başlanğıc adları quruluşuna görə sade, düzeltmə və mürəkkəb antroponimlərə bölünür.

Milli zəmində yalnız birçə apelyativ əsasında leksik-semantik yolla yaradılmış adlar sade antroponimlərdir. Burada bir məsələ xüsusi qeyd olunmalıdır: adın quruluşca sadəliyi dedikdə onun hansı struktura malik apelyativ əsasında yaradıldığı deyil, yalnız ad kimi formalasdırılankən hansısa eləvə bir komponentden istifadə edilmədiyi əsas götürülür. Məsələn, Azərbaycan dilində *qara* və ondan düzeltmə *qaraca* sözleri vardır. "Qara" rəng adı əsasında *Qara* şəxs adı, eləcə də "qaraca" apelyativi əsasında *Qaraca* şəxs adı yaradılmışdır. Burada *qara* sade, *qaraca* isə düzeltmə söz olsa da, ham *Qara*, ham də *Qaraca* şəxs adları quruluşuna görə sade antroponim sayılmalıdır. Çünkü *Qaraca* adı "qara" rəng adına və ya *Qara* şəxs adına "-ca" şəkilçisi artırmaq yolu ilə deyil, məhz "qaraca" apelyativinin semantik intiqalı, başqa sözlə, sıfır morfoloji əlamətli antroponimləşdirilməsi yolu ilə yaranmışdır. Eləcə də *Anar* adı "anmaq" felina "-ar" şəkilçisi artırılması yolu ilə deyil, *anar* hazır fel formasının, *Inanc* adı "inanırnaq" felina "-c" şəkilçisinin artırılması yolu ilə deyil, feldən düzeltmə *inanc* isminin, *Rəmzi* adı "remz" ismine "-i" şəkilçisinin artırılması yolu ilə deyil, hazır *rəmzi* sıfatının şəxs adı kimi işlənməsi yolu ilə yaranmışdır. Başqa sözlə, adın quruluşunu müəyyənlaşdırırmak üçün apelativ söz yaradıcılığı deyil, məhz həmin adın yaradılması, ad yaradıcılığı prosesi özü əsas götürülür. Qeyd edək ki, onomastik tədqiqallarda hələ inдиye qədər bu məsələyə diqqətlə yanaşılmamış, eksar hallarda adın apelyativ kökü əsas götürülmüşdür.

Həm ingilis, həm də Azərbaycan antroponimiyasında milli zəmində yaradılmış kifayət qədər çoxsaylı sade şəxs adları təsbit olunmuşdur, məsələn: *Charity* "mərhəmet", *Coral* "mərcan", *Clover* "yonca", *Hope* "Ümid", *Jewell* "ləl-cəvahirat, xəzine", *Lilac* "yasəmən", *Magnolia*; *Araz*, *Turan*, *Tural*, *Çiçək*, *Turac*, *Lale* və s.

Eyni zamanda alınma antroponimlərin orijinaldakı vəziyyətinin recipient variant üçün heç bir mena kəsb etmadığı nəzərə alınmalıdır. Başqa sözlə, adın əslinin yarandığı dildəki struktur xüsusiyyətlərinin recipientdə təhlili yalnız filologiya üçün maraq doğurur, həmin adı götürmiş xalqın dili baxımından isə bu cür adlar yalnız sade quruluşa malik hazır vahidlər kimi qiymətləndirilir. Məsələn, *Abdulla*, *Əbdürəhman*, *Seyfəddin*, *Fəxrəddin*, *Bədiüssəbə* adları Azərbaycan antroponimiyasında sade antroponimlərdir, azərbaycanlılar tərafından bütöv şəkildə bir ad kimi qəbul edilir və işlədirilir və yalnız onların filologiya tədqiqi ilə meşğul olan alim və tədqiqatçılar bu qəbildən olan adların orijinalda, yəni əreb dilində mürəkkəb struktura malik olduğunu bilirlər.

Eləcə də ingilis antroponimiyasında işlədirilən *Adoniram* adının qədim yəhi-

di, dilinde "mənim ağam böyükdür", *Benjamin* adının "sevimli oğul", *Ishmael* adının "Allah eşidər", *Iphigenia* adının yunanca "çar nəslindən olan adam" menasını verən apelyativ formasından, *Conrad* adının qədim-şimalı alman dilində *kuoni* "cəsur, müdrik" + *rat* "məslehet", *Leopold* adının *fiut* "xalq" + *bald* "cəsur", *Waldemar* adının *wallan* "idare elmək" + *mari* "məşhur, şan-şöhrətli", *Mariabella* adının latinca *Maria* + *bella* "gözel" strukturu əsasında meydana gələşə həmin adları seçən ingilisləri heç də hamılıqla maraqlaşdırır, bu faktlar yalnız filoloji tədqiqətlər baxımından əhəmiyyət daşıyır; onların hamısı ingilis antroponimiyası sistemində sade quruluşlu adlar kimi qəbul edilir.

Nəzərdən keçirilən fakllar göstərir ki, adın quruluşunun müeyyen edilməsi üçün apelyativin quruluşuna, başqa sözə, dilin söz yaradıcılığı imkanlarına deyil, eləcə də alınma adın orijinal variantının strukturuna deyil, yalnız antroponimik vahidin özünün milli dilin hüdudları daxilində yaradılması əsuluna, başqa sözə, yalnız milli ad yaradıcılığı imkanlarına istinad etmək lazımdır.

Bu başqa quruluşa malik şəxs adlarının da eyni prinsip əsasında dəqiqləşdirilməsinə imkan verir.

Ad yaradıcılığı geniş xalq kütləlerinin linqvistik fantaziyasına geniş meydan verir. İnsanlar hansısa bir adı (yxşı səslenən ve əsasen müsbət mənaya malik olan) sözü götürüb ondan şəxs adı kimi istifadə edirlər. Bu zaman həmin sözə dilin münasib şəkilçisini artırmaqla da ad yaradıla bilər. Yuxarıda göstərilədiyi kimi, əger bu cür şəkilçi yalnız həmin adın yaradılması prosesində apelyativə qoşulursa, onda yaradılmış ad quruluşuna görə düzəltmə antroponim sayılır. İkinci varlıntda antroponimlər özüne morfoloji əlamət qoşmaqla yeni şəxs adı və ya şəxs adının yeni variantı yaradılır.

Bizim anlamlımızda düzəltmə ad yaradıcılığı müasir ingilis antroponimiyasında külliəvi seciyyə daşımir və olduqca az təsadüf edir. Məsələn, A.İ.Ribakinin həmin lüğətində verilmiş 3 min şəxs adı arasında cəmi iki düzəltmə ad tapmaq mümkün olmuşdur:

gold      +      ie/y      →      Goldie/Goldy  
lily      +      an      →      Lillian.

İngilis adları içerisinde quruluşuna görə düzəltmə sözər əsasında leksik-səmantik yolla yaradılmış adlar daha çoxdur. Məsələn, *Carter* adı orta Ingilis dilindəki *cart* "araba" sözüne "-er" subyekti şəkilçisinin artırılması yolu ilə düzəldilmiş *carter* "arabaçı" apelyativi əsasında meydana gəlmışdır. Eləcə də, *Foster* "məşabeyi" ← (orta Ingilis dilində) *forest* "meşe" + er, *Walker* "keçəçi" ← (qədim Ingilis dilində) *wealc* "keçə" + er, *Warner* "qoruqda ov quşlarını nəzarət edən xidmətçi" ← (orta Ingilis dilində) *warren* + er, *Webster* "toxucu qadın" ← (qədim Ingilis dilində) *webbest* + er və s.

Bu sıradə *Carter* antroponimik sisteme daxil olmamışdan qabaq hazır *carter*, *Foster* – hazır *foster* (daha dəqiqli: *forester*), *Walker* – *walker* (daha dəqiqli: *wealcere*), *Warner* - *warner* (daha dəqiqli: *warrennier*), *Webster* – *webster* (daha dəqiqli: *webbestre*) peşə-məşğulliyət adları əsasında təşəkkül tapmış-

dir. Eleca də müq. et: *Dəmir + -çi* → *dəmirçi*, *Ov + -çu* → *ovçu* → *Ovcu* və s.

İkinci halda şəxs adı artıq apelyative deyil, başqa bir şəxs adına şəkilçi artırmaqla yeni ad və ya ad variantlı yaradılır: *Zahid – Zahida, Kamal – Kamala, Azer – Azerin* və s.

İngilis dilində addüzeltilmədə əlavə antropoformantlardan istifadə edilməsi yayılmamışdır. Əvəzində, düzeltmə ad dedikdə ingilislerde daha çox derivatlar nəzərdə tutulur. Derivatlar bütün düzeltmə adları – ixtisar adları (short forms), əzizləmə-oxşama adları (pet names), kiçilləmə adları (diminutives) ve familyar adları (familiar forms) əhəmiyyətli edir.<sup>1</sup>

Azərbaycan antroponimiyasında mürəkkəb ad yaradıcılığının çox qədim kökləri vardır. Qədim azərbaycanlıarda mürəkkəb tərkibli şəxs adlarının meydana gəlmesi qədim türk anənələrinə əsaslanırdı.

Azərbaycanlıların VII əsrde müsəlman əreblerle ilk mədəni əlaqələrinin başlanması dövründən əreb antroponimiyası Azərbaycan şəxs adları sistemini güclü təsir göstərmişdir. Əreblerdə zengin antroponimik sistem olsa da, bu struktur baxımından türk, o cümlədən Azərbaycan antroponimik sisteminən geri qəhrədə, çünki əreblerdə mürəkkəb söz şəklində yaranan şəxs adları yox idi.

İdara əlaqəsi əsasında qurulan söz birləşməsi şəklində əreb ad variantları evveller yanaşma əlaqəsi əsasında qurulan türk-Azərbaycan şəxs adları ilə yanaşı işlənmiş, zaman keçdiyindən sonra isə milli şəxs adları modelini sıxışdıraraq Azərbaycan antroponimik sistemlənde aparıcı rol oynamaya başlamışdır. Nəticədə Azərbaycan antroponimiyasında: 1) yanaşma əlaqəsi əsasında mürəkkəb söz birləşməsi şəklində milli ad yaradıcılığı variənti uzun müddət unudulmuş və ya belə milli ad yaradıcılığı variənti arxa plana keçmişdir; 2) əvəzində, Allahın müxtəlif epitetləri əsasında yaranmış "Allahın qulu" mənasını veren *Əbdürəhman / Əbdürəhim / Əbdüssalam / Əbdülbaqi* adalar sırasının kalkası yolu ilə eyni mənəni verən milli əsaslı *Allahqulu / Tanrıqulu / Xudaqulu* adları yaranmış və bu model həmin milli əsaslı cərəgenin zənginleşməsinə yol açmışdır.

İslam şəriətinə görə, insan yalnız Allah-Taalanın quludur, ancaq *Allahqulu, Tanrıqulu və Xudaqulu* adlarının meydana gəlməsi, bu adların strukturunun şəffaflaşması, onların mənasının bütün dil daşıyıcılarına aydın olması, Azərbaycanın şəhər məsələlərinin dini-etik dünyagörüşüne güclü təsir göstərmiş və nəticədə birinci komponentli Allahın adı ilə deyil, müqaddəslerin və elçatmazların adı və ya titulu + *qulu* quruluşunda adlar seriyası təşəkkül tapmışdır: *Məhammedqulu / Məmmədqulu* ("[peyğəmbər] Məhəmmədin qulu" mənasında), *Əliqulu / İmamqulu / Ağaqulu* (her üçü "[əmirelmöminin] Əlinin qulu" mənasında), *Hüseynqulu* ("[peyğəmbər Məhəmmədin nəvəsi, Əlinin oğlu] Hüseynin qulu" mənasında), *Həsənqulu* ("[peyğəmbər Məhəmmədin nəvəsi,

<sup>1</sup> В а х: Словарь английских личных имен//Составитель: А.И.Рыбакин, М., 1973, с.8.

*Əlinin oğlu] Həsənin qulu* "mənasında) və s.

Göründüyü kimi, burada söhbət *Məhəmməd, Əli, Həsən, Hüseyn* adlarını daşıyan hansısa bir şəxsin qulu olmaq mənasına gelmir, konkret tərixi şəxsiyyətlərin, müqaddəs insanların adı ilə əlaqələndirilir ki, bütün bunlar da şəlik ideologiyasından qaynaqlanır.

Bu cərgə həmçinin *Pirqulu, Şahqulu, Xanqulu* kimi adların da yaranmasında mühüm rol oynamışdır ve görünür, sonuncuların meydana gelmesi daha cavan dövrün, məsələn, Azərbaycan cəmiyyətində islam şəriətinin əsaslarının tehrif olunmağa başladığı, xurafatın baş qaldırıldığı XIX əsrin məhsulu kimi qiymətləndirilə bilər.

Ərəb orijinallarından fərqli olaraq, bu cür Azərbaycan variantları (yeni kalka əsasında yaradılmış adlar) artıq yanaşma əlaqəsi əsasında mürekkeb ad şeklinde işlənən türk mənşəli adların yerini tutan mürəkkəb adlar kimi qəbul olunurdu.

Mürekkeb sözler şeklinde yaranan adlarla yanaşı, orta əsrlər Azərbaycanda yanaşma əlaqəsi əsasında yaranan söz (ad + titul) birləşməsi şeklinde ad yaradıcılığı ənənələrindən də istifadə olunurdu: 1) Türk sözü ilə türk sözü yanaşı işlədilirdi, 2) Ərəb sözü ilə ərəb sözü yanaşı işlədilirdi, 3) Fars sözü ilə fars sözü yanaşı işlədilirdi, 4) Türk sözü ilə ərəb sözü yanaşı işlədilirdi, 5) Ərəb sözü ilə türk sözü yanaşı işlədilirdi, 6) Türk sözü ilə fars sözü yanaşı işlədilirdi, 7) Fars sözü ilə türk sözü yanaşı işlədilirdi, 8) Ərəb sözü ilə fars sözü yanaşı işlədilirdi, 9) Fars sözü ilə ərəb sözü yanaşı işlədilirdi.

Bütün bu strukturlar aşağıdakı modelləri əhatə edirdi: 1) titul+titul (*Ağə boy* kimi), 2) titul+ad (*Xan Hüseyn* kimi), 3) ad+titul (*Əhməd ağə* kimi), 4) ad+ad (*Əli Hüseyn* kimi).

Kalka yolu ilə əmələ gəlmış adlardan fərqli olaraq, göstərilən strukturlar söz birləşməsi kimi qəbul edildi və yalnız çox-çox sonralar, daha dəqiq deysek, XX əsrəki elifba deyişikliyindən sonra onların ekseriyəti adların yeni elifbada yazılışına keçərkən mürekkeb söz şeklinde tərtib edilmiş, bununla Azərbaycan antroponimiyasını çoxsaylı mürekkeb adlar kimi zənginləşdirmişdir.

İngilis antroponimiyasında da mürekkeb şəxs adı yaradıcılığının kökləri qədim ingilis dili dövrüne gedib çıxır.

Bəzi qədim ingilis mürekkeb adları semantik seviyyəde özünəməxsus ekzosentrik kompozitler kimi təzahür edirdi; bu adların mənası onları təşkil edən komponentlərin mənasının cəmindən başqa bir şey deyildi. Göründüyü kimi, burada "isim+isim" modelindən istifadə edildi və bu zaman adı quraşdırmaç üçün seçilmiş iki isim mənaca bir-birindən tamamilə uzaq da ola bilərdi.

Diger qədim ingilis mürekkeb adlarının mənasını müasir dil daşıyıcılar asanlıqla başa düşürlər, məsələn: *Aethelstan* "nacib, qiymətli" + "daş" *Maerwine* "meşhur, şanlı" + "dost" və s. Belə adlar artıq endosentrik, başqa sözla, qeyri-idiomatik mürekkeb sözler kimi qarınılır. Görünür, bunun əsas səbəbi həmin adların "sifət+isim" modeli üzrə qurulması ilə bağlıdır; belə ki

bu cür adların birinci komponenti ikinci komponentle semantik əlaqədə olub, onun teyini kimi çıxış edir.<sup>1</sup>

Yuxarıda qeyd etdiyimiz kimi, qədim ingilis mürəkkəb şəxs adlarının komponentləri milli manşəli apelyativlərin xüsusi fondu əsasında yaradılırdı. Seçilmiş apelyativlər anglosaksların sözün magik gücüne inamını eks etdirirdi. Bu seçmə apelyativlərin bir qismi mürəkkəb şəxs adının tərkibində ciddi sabit mövqe tuturdu, yeni onlar adın ya birinci, ya da ikinci komponenti kimi işlədlər; belə sözlərin digər qismi isə bir adın tərkibində birinci komponent kimi işlədildiyi halda, digərində ikinci komponent mövqeyində də dura bilirdi. Məsələn, *aelf, athele, ead, eald, göd, gold* sözləri yalnız birinci komponent kimi, *beald, gär, gifu, ræd, rice, stān, weard* yalnız ikinci komponent kimi işlədildiyi halda, *beorht, leof, mær, sige, wig, wine, wulf* sözləri adın tərkibində ya birinci, ya da ikinci mövqe tuta bilirdi.<sup>2</sup>

XIV-XVI esrlərde İngiltərədə iki şəxs adı daşıyanlara çox nadir hallarda rast gəlmək olardı, məsələn: *John William Whyting, John Philip Capel, Thomas Maria Wingfield* və s. XVII-XVIII esrlərde iki və daha artıq şəxs adının xüsusən qız uşaqlarına verilməsi kifayət qədər geniş yayılmış hadisə olmuşdur, lakin *Mary Anne, Mary Jane, Sarah Jane* və s. kimi qoşa adalar həmin dövrədə yalnız bir şəxs adı kimi qəbul edildi.

İki adın birleşdirilməsi yolu ilə yaranan *Anella ← Ann(e)+ Ella, Marianne ← Mary + Anne, Saralinda ← Saraf(h) + Linda* qəbilələndə müasir qadın adlarına gelinəcə isə, görünür, bütün bunlar sonralar meydana gəlmişdir. Ola bilsin ki, bəzəm dövrümüzdə də məhsuldar olan kontaminasiya (sixılma) yolu ilə ad yaradıcılığı yaxşı səslenən, daha yiğcam ve bütöv tertibatlı adların yaradılması cəhdlerinin nelicəsi sayıla bilər. Bu cür kontaminasiya edilmiş adlar qızlara verilən *Mary Anne, Mary Jane, Sarah Linda* kimi qoşa adlar tipini tədrīcan sıradan çıxarmışdır, buna baxmayaraq, hazırda ingilislərde və amerikanlar arasında bu cür qoşa adların işlədilmesi nadir hadisə sayılır. Onları müvafiq strukturlu müasir alman şəxs adları ilə müqayisə etmək olar: *Annegret ← Anna + Margaret, Annelotte ← Anna + Charlotte, Annetrude ← Anna + Gertrude, Ingemarie ← Ingeburg + Maria, Lisanne ← Elisabeth + Anna, Marielore ← Maria + Elionore*; eləcə də kişi adları: *Hansgeorg ← Johannes + Georg, Hanskarl ← Johannes + Karl, Willibernd ← Wilhelm + Bernhard* və s.<sup>2</sup>

Qədim, orta və müasir ingilis dilinin materialları əsasında yaradılmış mürəkkəb adların tehlili onların aşağıdakı struktur xüsusiyyətlərinin olduğunu aşkarıxarır: 1) söz + söz quruluşlu mürəkkəb adlar, 2) ad + söz quruluşlu mürəkkəb adlar, 3) ad + ad quruluşlu mürəkkəb adlar.

Azerbaycan antroponimiyasında öz subyekti və predikati olan daşlaşmış cümlələr şeklinde yaranmış şəffaf strukturlu şəxs adları ayrıca bir cərgə taşkil

<sup>1</sup> В а х: Словарь английских личных имен // Составитель: А И Рыбакин, М., 1973, с.395-396.

<sup>2</sup> В а х: K.Paul. Das Kleine Vornamenbuch, Leipzig, 1967.

edir. Bu cür mürekkeb kuruluşlu şəxs adlarının ya bir, ya da hər iki komponenti (ya mübtədəsi, ya xəbəri, ya da həm mübtədəsi, həm də xəbəri) milli mənşəli olduğuna və ya onlardan hər ikisinin Azərbaycan dil sisteminde işlənən vahid olduğuna görə bütövlükde ad (bir cümlə kimi) motivlaşır, başa düşülür; bu isə onu sübut edir ki, belə adlar yalnız Azərbaycan dil sisteminde yaranır və yalnız Azərbaycan adları kimi işlədir.

Azərbaycan cümle-adlarını leksik-semantik mənasına göre aşağıdakı qruplara bölmək olar: 1) isim + felin şübhəsi keçmiş zamanı formasında yaradılan adlar (sayca üstünlük təşkil edir), 2) felin xəberin şübhəsi keçmiş zamanı + tamamlıq modelində yaradılan adlar, 3) fel + şübhəsi keçmiş zaman şəkilçisi formasında yaradılan adlar, 4) fel + neqli keçmiş zaman şəkilçisi formasında yaradılan adlar, 5) isim + felin əmr forması şeklinde yaranmış adlar, 6) felin əmr formasında yaranmış adlar, 7) felin qeyri-qəli gələcək zaman formasında yaranmış adlar, 8) felin qeyri-qəti gələcək zamanının inkar şeklinde yaranmış adlar, 9) tam cümlə şeklinde adların mübtədasının elliptik ixtisası yolu ilə yaranmış adlar.

İngilis dilində cümle şeklinde olan adların mənşəyi qədim yəhudi dilinə gedib çıxır. Belə adlar İngilis antroponimiyasında motivleşməmişdir və əlbii ki, onların daxili mənası dil daşıyıcıları terəfindən başa düşülmür.

Həm ingilis, həm də Azərbaycan antroponimiyasında ixtisar yolu ilə yaradılmış rəngarəng şəxs adları işlədir. Belə adların müəyyən qrupu cəmiyyətde kütleviləşdikdən sonra pasporta salınır və rəsmi ad statusu qazanır. Ixtisar adlar əsasında hipokoristik adların işlədilmiş hər iki xalqın antroponimiyasında rast gallır.

Dissertasiya işinin sonunda verilmiş müfəssəl nəticəni aşağıdakı tezisler şeklinde qabul etmək olar:

1. İngilis və Azərbaycan xalqlarının adqoyma adet və ənənələrinde fonetik baxımdan oxşar, semantik baxımdan isə eyni və oxşar cehətlər vardır.
2. Hər iki dilin antroponimiyasında dildə aktiv olan və yalnız nitqdə işlədilən şəxs adları ayrı-ayrılıqlıda iki lay emələ getirir.
3. Hər iki şəxs adları sistemi rəsmi və qeyri-rəsmi veziyətlərdə işlənmə tərzinə görə üslubi baxımdan fərqlənir.
4. Hər iki dilin şəxs adları sisteminde kişi və qadın adları strukturuna və semantikasına görə fərqləndirilir, həm kişilərə həm də qadınlara verilen adlar isə ortaq yer tutur.
5. Hər iki dilin antroponimlərinin oxşar və ya eyni yaranma əsasına görə ümumi təsnifatını vermək mümkündür.
6. Hər iki dilin antroponimlərinin mənşəyinə görə təsnifatını vermək mümkündür.
7. Hər iki dilin antroponimiyasında evvel birinci şəxs adı yaranmış, eyni ad daşıyıcılarının çox olması adların məhdudlaşdırıcı komponentlerinin (əlavə adların, ata adının, ləqəbərin, familiyaların və s.) meydana gəlməsini şərtləndirmişdir.

8. Her iki dilde kömekçi ad kategoriyasına aid leksemlerin müəyyən hissəsi tarixi-semantik inkişaf nöticəsində əsas adlara çevrilmişdir.

9. Azərbaycan şəxs adları quruluşuna görə sadə, düzəltmə və mürəkkəb struktura malik olduğu halda, ingilis adları yalnız sadə və mürəkkəb antroponimlərə bölünür. İngilis adlarının morfoloji düzəltmə forması əvəzində onların derivatları geniş yer tutur.

10. İngilis və Azərbaycan dillerinin ortaq və ya yaxın fonetik həddini müeyyənlaşdırmaqla ingilis adlarının Azərbaycan, Azərbaycan adlarının isə ingilis mətnində (vasitəçi dilin müdaxiləsi olmadan) orijinala maksimum yaxın işlədilməsi prinsiplerinin müəyyənlaşdırılması aktuallığı ilə diqqatlı cəlb edir.

Dissertasiyanın mövzusu ilə əlaqədar müəllifin aşağıdakı əsərləri nəşr olunmuşdur:

1. İngilis və Azərbaycan antroponimlərinin semantik və üslubi xüsusiyyətləri, Bakı: Elm, 2003, 216 s. (*monoqrafiya*).
2. İngilis və Azərbaycan antroponimlərinin struktur xüsusiyyətləri, Bakı: Elm, 2004, 106 s. (*monoqrafiya*).
3. Akronim adlar haqqında. Məqalələr toplusu (humanitar elm sahələri üzrə), II buraxılış, Bakı: ADU nəşri, 1998, s.4-8.
4. Teaching of personal names is the way to integration. Abstracts IEC 2002 "Changing times, changing needs". First International Education Conference. Famagusta, North Cyprus, May 8-10, 2002, p.4.
5. Russified Azeri Surnames. The 1<sup>st</sup> International Symposium on Modern Approaches Methods and ELT Problems. September 5-7, 2002, Isparta, p.53-56.
6. Усечение азербайджанских личных имен в речи. Информационно-аналитический журнал. Москва, 2003, с.117-119.
7. Появление и развитие сложных имен в азербайджанской антропонимической системе. Актуальные проблемы современной науки, № 3 (12). Москва, 2003, с.115-116.
8. Raritet adların yayılmasında bədii ədəbiyyatın rolü. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, № 3, Bakı: BSU nəşri, 2003, s.3-6.
9. İngilis antroponimiyasındaki alınma adlara bir nəzər. Elmi xəbərlər, № 3, Bakı: ADU nəşri, 2003, s.33-36.
10. Texellüslərin tədqiqi problemləri. Elmi xəbərlər, № 4, Bakı: ADU nəşri, 2003, s.43-47.
11. Şəxs adları dildə və nitqdə. Filologiya məsələləri, № 1, Bakı: Nurlan, 2003, s.247-252.
12. Azərbaycan və ingilis antroponimiyasında rəng adları. AMEA Məruzələri. LIX cild, № 3-4, 2003, s.292-295.
13. Shakespeare and Hasan Shash. Multiculturalism in ELT Practices: Unity and Diversity. 10-12 October, 2003, Bashkent University, Ankara-Turkey, p.23.
14. İngilis və Azərbaycan şəxs adlarının semantik oxşarlığına dair. Humanitar

- elmlərin öyrənilməsinin aktual problemləri, № 4, Bakı: BSU nəşri, 2003, s.3-6.
15. Şəxs adlarının milli sosial mənsubiyyəti haqqında. Yenə orada, s.6-8.
16. Adqoyma prinsiplərinin qədim kökləri. Tədqiqlər, IV buraxılış, Bakı: Elm, 2003, s.171-177.
17. Şəxs adlarının semantikasına dair qeydlər. AMEA Xəberləri. İctimai elmlər seriyası, № 1, 2004, s.121-126.
18. İngilis və Azərbaycan elave rəsmi şəxs adları. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, № 1, Bakı: BSU nəşri, 2004, s.3-5.
19. İngilis və Azərbaycan kişi adlarının əlamətdar xüsusiyyətləri. Elmi xəberlər, № 1, Bakı: ADU nəşri, 2004, s.13-17.
20. İngilis və Azərbaycan qadın adlarının əlamətdar xüsusiyyətləri. Pedaqoji Universitetin Xəberləri, № 1, 2004, s.238-242.
21. İngilis və Azərbaycan antroponimiyalarda hipokoristik adlar. Pedaqoji Universitetin Xəberləri, № 2, 2004, s.128-131.
22. Şəxs adlarına ictimali və fərdi münasibət haqqında. Filologiya məsələləri, № 1, Bakı: Nurlan, 2004, s.286-292.
23. Ünsiyyət prosesində şəxsin adını bilmeyin vacibliyi haqqında. Elmi xəberlər, № 2, Bakı: ADU nəşri, 2004, s.29-31.
24. İngilis və Azərbaycan antroponimiyalarda tarixən alınma şəxs adları haqqında. Qloballaşma və Azərbaycan mədəniyyəti. II Respublika elmi konfransının materialları, Bakı: Araz, 2004, s.434-437.
25. Azərbaycanlı və ingilis familiyaları. Tədqiqlər, I buraxılış, Bakı: Elm, 2004, s.228-236.
26. From Titles to Vocatives. 5<sup>th</sup> International Conference. Jerusalem, Israel, 2004.
27. Anthroponymic Transformation: Language and Politics in Azerbaijan. International Conference on Language and Politics. New York, America, 2004.
28. İngilis və Azərbaycan mürekkeb şəxs adları. AMEA-nın Xəberləri. İctimai elmlər seriyası, № 3-4, 2004, s.163-170.
29. Türk dillerində şəxs adlarının variantlığı. Dünyada yeni inkişaf meylleri istiqamətində türk dünyası. Azərbaycan və Türkiye beynəlxalq elmi-praktik simpoziumu (Tezis-məruzələr), Bakı, 2004, s.198.
30. Личные имена – Великие завоеватели. 50 години специалност тюркология в Софийския университет «Свети Климент Охридски» юбилен сборник. София-Болгария, 2004.
31. Real və irreal adlar. Elmi xəbarlər, № 1, Bakı: ADU nəşri, 2005.
32. Naming Tradition in Azerbaijan. XXII Congresso Internazionale di scenze onomastiche. Pisa-Italy, 2005.

СТРУКТУРНО-СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ  
АНТРОПОНИМОВ В РАЗНОСИСТЕМНЫХ ЯЗЫКАХ  
(на материале английской и азербайджанской антропонимий)

РЕЗЮМЕ

Настоящая диссертация состоит из введения, 5 глав, заключения и списка использованной литературы.

Во введении обосновывается актуальность темы, освещаются цель и задачи исследования, уровень изученности темы, научная новизна, теоретическое и практическое значение работы и т.д.

В первой главе, названной «Проблемы исследования антропонимов в разносистемных языках», рассматриваются методы и способы, применяемые в сфере антропонимических исследований, практика изучения английских и азербайджанских антропонимов, уточняется антропонимическая терминология, освещаются вопросы оформления внешней оболочки антропонимических единиц.

Вторая глава посвящена сравнительно-сопоставительному изучению обычаем и традиций имянарекания у английского и азербайджанского народов, выявлению фонетически тождественных и семантически идентичных сторон английских и азербайджанских личных имен.

В третьей главе, наименованной «Классификации английских и азербайджанских антропонимов», главное внимание уделяется группированию антропонимов этих двух народов по сфере употребления, объекту, основе образования и происхождению: здесь же в сравнительно-сопоставительном плане изучаются фамилии, отчества, средние имена, образующие дополнительные категории основных имен.

В четвертой главе, наименованной «Вспомогательные именные категории» исследуются сходные и отличительные особенности английских и азербайджанских титулов, прозвищ и псевдонимов, сыгравших своеобразную роль в становлении антропонимических систем.

Пятая глава, названная «Структурные типы английских и азербайджанских антропонимов», охватывает изучение структурного разнообразия антропонимов двух народов; здесь также выдвинуты предложения об упорядочении транслитерирования тюрksких личных имен в англоязычном тексте.

В конце диссертации представлено широкое заключение.

STRUCTURAL & SEMANTICAL PECULIARITIES  
OF ANTHROPOONYMS IN DIFFERENT SYSTEM LANGUAGES  
(based on English & Azerbaijani anthroponyms)

RESUME

The dissertation consists of introduction, five chapters, conclusion & the list of the used literature.

In introduction the actual selection of theme is substantiated, the aims and problems of investigation, the level of theme study, scientific innovation, theoretical and practical meaning of the work and other tasks are indicated.

In the first chapter called "Investigation Problems of Anthroponyms in Different System Languages" methods of activity used in anthroponyms' investigation, practical study of English and Azerbaijani anthroponyms are described; anthroponymic terminology is explicated the problems of pattern of anthroponomic units are researched.

English and Azerbaijani peoples' naming customs and traditions is comparatively described in Chapter II. English and Azerbaijani Proper names' phonetical and semantical identity is also outlined.

In the third Chapter "Classification of English and Azerbaijani Anthroponyms" the main attention is given to anthroponyms' grouping of these two peoples according usage, the object, base of formation and origin. A comparative description of surnames, pantronymic and ordinary names (secondary names) forming additional categories of the main names are described here as well.

In the fourth Chapter "The Secondary Nominal categories" similar and distinctive peculiarities of English and Azerbaijani titles, nicknames and assumed names (pen-names) playing the singular and original role in establishing anthroponymic systems are investigated and defined.

The fifth Chapter "Structural features of English and Azerbaijani anthroponyms" deals with the structural variety of anthroponyms of the two peoples; offering of transliteration of Turkish Personal names in English texts.

The dissertation ends up with a comprehensive conclusion.

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА  
ИНСТИТУТ ЯЗЫКОЗНАНИЯ имени НАСИМИ

---

*На правах рукописи*

АББАСОВА АФАТ МУСА кызы

СТРУКТУРНО-СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ  
АНТРОПОНИМОВ В РАЗНОСИСТЕМНЫХ ЯЗЫКАХ  
(на материале английской и  
азербайджанской антропонимий)

10.08.19 – Теория языка

А В Т О Р Е Ф Е Р А Т  
диссертации на соискание учёной степени  
доктора филологических наук

БАКУ – 2005